

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Heerdin

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 190 (5910) 16 oktyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib



7

Horadiz şəhərində YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib



10

Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədcilər təltif olunublar



12

15-16 oktyabr hadisələrindən 16 il keçir



16 oktyabr 2019-cu il

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib

Oktabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkirdilər. Zirvə Görüşünü açan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət və hökumət başçılarına salamlayıb:

-Hörmətli Nursultan Abişevič. Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm.

Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeebekova ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə minnətdarlığımı bildirirəm. Qazaxıstanın birinci Prezidenti, bizim aqsaqqalımız Nursultan Abişevič Nazarbayev Türk Şurasının fəxri sədri statusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə hörmətli Nursultan Abişevičə Türk Şurasının fəxri sədri adı verilmişdir. Nursultan Nazarbayevin türk dünyasında əlaqələrin inkişafı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında böyük xidmətləri vardır.

Özbəkistan Respublikasını Türk Şurasına üzv olması münasibətilə səmimi qəlbədən təbrik edirəm. Hörmətli, Şavkat Miromonoviç Mirziyoyevə bu müdrik qərarına görə təşəkkür edirəm. Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək.

Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın Baş Naziri cənab Viktor Orbanın şəxsən rolunu xüsusi qeyd etmək istərdim. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkən verəcək.

İndi isə sözü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri qismində Qırğız Respublikasının Prezidenti Sooronbay Şarifoviç Jeebekova verirəm.

X X X

Qırğızıstan dövlətinin başçısı görüşdə çıxış edib. Prezident Sooronbay Şaripoviç Jeebekov öz çıxışında qeyd edib ki, Qırğızıstanın təşkilatda sədrlik dövrü başa çatmaq üzrədir:

"Biz ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsi üçün əlimizdən gələni etmişik. Bizim Şuranın yaradıldığı vaxtdan təşkil edilmiş 55 tədbirdən 15-i Qırğızıstanda keçirilib. Qırğızıstanın sədrliyi dövründə Özbəkistan Şuranın tamhüquqlu üzvü olub, Macarıstan isə bizim təşkilatda müşahidəçi statusu əldə edib. İnandırıcı ki, bizim Şuranın Budapeştdə açılmış nümayəndəliyi türk dövlətlərinin və Avropa ölkələrinin sivilizasiyaları arasında qarşılıqlı münasibətlərin və əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Zənnimcə, Özbəkistanın və Macarıstan-



nın iştirakı ilə bizim bütün qarşılıqlı münasibətlərimiz yeni təkən alacaq. İnandırım ki, biz gələcəkdə ölkələrimizin inteqrasiyasına və yeni mühüm sənədlərin qəbul edilməsinə nail olacağıq. Biz ölkələrimiz arasında investisiya-inteqrasiya fondu yarada bilməmişik. Nəqliyyat və sənaye sahələrində çalışırıq, Qırğızıstan həm də İslam Əməkdaşlıq Təşkilatında bizim Şuranın müşahidəçi statusu alması üçün ərəb ölkələri ilə çox səmərəli iş aparır. Katiblik bu istiqamətdə işini davam etdirməlidir. Oş şəhəri türk dünyasının mədəniyyət mərkəzi seçilib. Biz bir sıra mədəni-etnoqrafik tədbirlər, həmçinin "Oş türk sivilizasiyasının paytaxtıdır" adlı tədbir keçirmişik. Bu tədbirlərin təşkilində göstərdiyiniz dəstəyə görə sizin hamınıza təşəkkür edirəm. Ümidvaram ki, bu Zirvə Görüşünün nəticəsi kimi biz bir sıra yeni sənədlər qəbul edəcək və ticari-iqtisadi, investisiya əməkdaşlığının potensialını artıracağıq. Kiçik və orta müəssisələrin dəstəklənməsi xüsusilə vacibdir. Qeyd etdiyim kimi, Qırğızıstan bizim türkdilli ölkələrdən olan tərəfdaşlarımız üçün həmişə açıq olacaq. Hazırda Qırğızıstan ilə Türkiyə, Qazaxıstan və Özbəkistan arasında çoxsaylı müştərek müəssisə

var. Biz Azərbaycandan və Macarıstandan olan tərəfdaşlarımızla işgüzar qarşılıqlı münasibətlərin inkişafında maraqlıyıq. Bu gün mən informasiya-telekommunikasiya texnologiyaları sahəsində və "yaşıl" iqtisadiyyatın inkişaf etdirilməsində ölkələrimiz arasında əməkdaşlığı gücləndirməyi təklif edirəm. İndi isə çıxış üçün mənim qardaşım və dostum - Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının yeni sədri cənab İlham Heydər oğlu Əliyevə söz vermək istəyirəm."

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir:

"Bizə birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanma-

sının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistanla birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri ge-

nişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fond, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı tənənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu il "Nəsimi ili" elan edib.

Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin "Kiçik və orta sahibkarlığın inkişafı" adlanan mövzusu mühüm aktualıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşdırılıb. Sahibkarlığın inkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib



Əvvəli Səh. 2

İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.



Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərqi-Qərbi nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükə qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükə qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırılabilir. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Bildiyiniz kimi, Azərbaycanın ən ağırlıq problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məs-

cidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəka-

tı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəflərimizə təşəkkür edirəm.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilatə sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək."

Prezident İlham Əliyev: Hörmətli həmkarlar. İndi isə Türk Şurasının təsis etdiyi Türk Dünyasının Ali Ordenini Nursultan Abişevič Nazarbayevə təqdim etmək istərdim.

Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordenini Nursultan Nazarbayevə təqdim edib.

Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev görüşdə çıxış edib. Nursultan Nazarbayev çıxışında bildirib ki, on il əvvəl Naxçıvanda Türk-

məsələn, "Türk" sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci "t" hərfi - trast, yəni, inamdır, "ü" - uniti, yəni, birlik, "r" - renessans, yəni, intibah və sonuncu "k" hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimi-



dilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etməklə əlaqələrimizin yeni, daha düşünülmüş və pragmatik mərhələsinə start verildi:

"Məhz bu yanaşma bizə indiki yubiley tədbirinə yaxşı nəticələrlə gəlməyə imkan verdi. Əvvəla, biz təşkilatın həm global kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı. Üçüncüsü, ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı. Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası daxildir. Dördüncü-



sü, Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Beşincisi, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.

Hörmətli dostlar, türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik. Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir. Xüsusilə qeyd etmək istərdim ki, mən otən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçıların 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları öz etmişəm:

zi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq.

Bizim 160 milyona yaxın sayda qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

Təəssüf ki, kvotalar ticarətimizin qarşısında duran ən böyük maneələrdən biridir. Türk Şurası olaraq, aramızdakı kvotaları ortadan qaldırmalıyıq. Bundan başqa, diasporlarımızın birgə fəaliyyət göstərmələrinə dair layihələrə də önəm verməliyik.

Hazırda Türk Şurasına üzv ölkələrdən təxminən 1300 tələbəyə Türkiyə təqaüdləri ilə universitetlərdə təhsil almaq imkanı təqdim edirik. Türkiyə universitetlərindən məzun olan on minlərlə tələbəmiz, şükür olsun, bu gün həkim, mühəndis, məmur, siyasətçi kimi türk dünyasına qürurla xidmət edir. Başda mədəniyyət və təhsil olmaqla elm, tarix, gənclər, idman, arxiv, kitabxanaçılıq kimi sahələrdəki fəaliyyətimizi genişləndirərək davam etdirməliyik. Beləliklə, mərkəzi Bakıda yerləşən TürkPA-nı, Türk Mədəniyyəti və İrsi Fondunu, Astanadakı Türk Akademiyasını və Ankarada fəaliyyət göstərən TÜRKSOY-u hamımız birlikdə dəstəkləməliyik. Bu təşkilatlarımız arasında əlaqələri genişləndirəcək əlaqələndirmə komitəsinin yaradılmasına dair qərarı Zirvə Görüşündə qəbul etməyi nəzərdə tuturuq.

Müasir dövrdə bölgəmizdə sülhə və əmin-amanlığa ən böyük təhdid mənbəyi terror təşkilatlarıdır. PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadığımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. "Sülh çəşməsi" əməliyyatımızın iki əsas məqsədi var.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan görüşdə çıxış edib. O qeyd edib ki, Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk. Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını arzu edirik:

"Beləliklə, türk dünyasında orta-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla ya-

16 oktyabr 2019-cu il

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib

Əvvəl Səh. 3

Bunların birincisi, Suriyanın şimalındakı PKK/YPG-dən gələn terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Əməliyyatımızın ikinci qayəsi isə səkkiz ildir müsafir etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz ölkələrinə, vətənlərinə sağ-salamat qayıda bilmələrini təmin etməkdir. Bundan başqa, təxminən 350 min suriyalı kürdü ölkəmizdə qonaq qəbul edirik.

Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərdə təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqa sərhədimizə qədər olan böl-



tarix elmi və memarlıqda böyük uğurlar qazanmış nümayəndələrinin həvəsləndirilməsi məqsədilə TÜRK-SOY beynəlxalq mükafatının təsis olunmasını təklif edirik. Əziz dostlar, Türk Şurasında sədrliyin Azərbaycan Respublikasına keçməsi münasibətilə hörmətli İlham Heydər oğlunu təbrik edir, bu məsuliyyətli və şəərəfli missiyanın yerinə yetirilməsində ona böyük uğurlar arzulayıram.

Sonra görüşdə Macarıstanın Baş Naziri Viktor Orban çıxış edib. Baş Nazir çıxışında bildirdi ki, onun ölkəsi iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirir. Baş nazir bildirdi ki, Macarıstanda ixracın həcmi ölkənin ümumi daxili məhsulünün 85 faizinə bərabərdir:

"Biz xarici ölkələrdə öz kapitalarını sərmayə qoymaq istəyən macar sahibkarlar üçün investisiya proqramı elan etmişik. Biz onları dəstəkləyirik. Bunun sayəsində Macarıstan və Türk Şurasının üzvü olan ölkələr öz əmtəə dövriyyəsini artırır. Mən Baş Nazir olduğum dövrdə bu əmtəə dövriyyəsi 2 dəfə artıb və 4 milyard dollara çatıb. Sizə onu da bildirmək istəyirəm ki, Macarıstanın Eksimbankı Türk Şurasının üzvü olan ölkələr üçün kredit xətti açıb. Bu kredit xəttindən həm sizin, həm də bizim sahibkarlar istifadə edə bilərlər. Macarıstan və Türkiyə sahibkarları üçün 190 milyon, Qazaxıstan və Macarıstan sahibkarları üçün 80 milyon, Özbəkistan-Macarıstan əməkdaşlığı üçün 80 milyon, Macarıstan-Azərbaycan əməkdaşlığı üçün 80 milyon və Macarıstan-Qırğızıstan əməkdaşlığı üçün 27 milyon dollarlıq kredit xətti açılib. Biz Türk Şurasının Sənaye və Ticarət Palatası ilə fəal əməkdaşlıq edirik. Beləliklə, bu mənbələrdən istifadə edilsə, gələcəkdə biz bu məbləğin əvəzini çıxa biləcəyik."

Daha sonra Türkmənistanın Baş Nazirinin müavini Purlı Aqamuradov və

Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə Görüşündə çıxış ediblər.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə növbəti görüşün Türkiyədə keçiriləcəyini elan edib. Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün sənədləri imzalanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vuran Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Özbəkistanın tamhüquqlü üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır, Türk Şurasının coğrafiyasını genişləndirir və gücümüzü artırır:

"Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığımızın keyfiyyətə yeni pilləyə qalxmasına imkan yaradacaqdır.

Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin."

Sonra Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərifinə ziyafət verilib.



gəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.

Suriyanın şimalı sülh çəşmələri ilə yenidən cücərəne, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, "Yaxşı dost yaxşı gündə çağırılında, pis gündə isə çağırılmadan gələndir". Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımızdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirik. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımızın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni zamanda 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq.

Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın özəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbul ediləməz bir vəziyyətdir. Dağlıq Qa-



rabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kipli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir.

Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən Türk Şurasının bu günlərə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm. İnşallah, gələn il Türkiyədə keçiriləcək səkkizinci Zirvə görüşümüzə Türkmənistanı da tamhüquqlu üzv olaraq aramızda görəyimizə inanıram."

Daha sonra Zirvə Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Prezident Şavkat Mirziyoyev bildirdi ki, Özbəkistanın təşkilata daxil olması təbii tarixi proseslərin nəticəsi-

dir:

"Biz şadıq ki, bu gün tamhüquqlü üzv qismində həmin qədim körpüləri möhkəmləndiririk. Qədim Özbəkistan torpağında bizim orta q tariximizin şəərəfli səhifələri yazılıb, o, dünya elm və mədəniyyətinin inkişafına misilsiz töhfə vermiş Musa Xarəzmi, Əhməd Fərqani, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy kimi alimlər və mütəfəkkirlər, müqəddəs dinimizin tarixində parlaq izlər qoymuş böyük ilahiyyətçilər İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Bəhaüddin Nəqşbənd, özünün gözəl əsərləri ilə türk dünyasını birləşdirən Əlişir Nəvai kimi dahi şair bəxş edib. Təkcə özbək xalqı deyil, bizim hamımız onlarla fəxr edirik. Bu mənəvi sərvətin gənc nəsillər üçün qorunması və öyrənilməsi hamımızın borcudur. Ən başlıcası - Türk Şurasında iştirakımız bizim xalqın maraqlarına tam uyğundur. Bu gün təkcə mədəni-mənəvi əlaqələr deyil, həm də ticari-iqtisadi mü-

nasibətlər də yeni səviyyəyə yüksəlib. Son üç ildə ölkələrimizin qarşılıqlı ticarət həcmi təxminən iki dəfə artıb. Üç mindən çox müştərək müəssisə yaradılıb, neqliyyat əlaqələri genişlənir, vizasız turist səyahətləri artır, xalqların qardaşlıq telləri möhkəmlənir.

Qeyd etmək lazımdır ki, son üç ildə Şuraya üzv dövlətlərdən Özbəkistana gələn turistlərin sayı təxminən iki dəfə artıb. Biz təşkilat çərçivəsində ötən il hazırlanmış "Müasir İpək Yolu" turizm proqramında da fəal iştirak etməyə hazırıq. Əminəm ki, 2020-ci ildə qədim Xivə şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi qardaş xalqlarımızın dostluğunun daha da möhkəmlənməsinə və onların yaxınlaşmasına kömək edəcək.

Biz Şuranın nəzdində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasına da üzv olmağa hazırıq. Bununla yanaşı, Şuraya üzv ölkələrin müasir ədəbiyyat və incəsənətdə,



Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Oktabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Prezident İlham Əliyev müşavirədə çıxış edib. Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şerifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüsr mərasimində iştirak edib

Oktabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Vasim Məmmədəliyevin hüsr mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin hüsr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidində gəldi.

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznə başsağlığı verdi.



Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Sanki bir alovсан" adlı şeirlər toplusu Ankarada nəşr olunub. "Kaspi" təhsil şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə "Azərbaycan ədəbiyyatını tanıdaq!" devizi altında həyata keçirilən layihə çərçivəsində nəşrə hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilib.

AZƏRTAC xəbər verir ki, "Sanki bir alovсан" şeirlər toplusu Türkiyənin nüfuzlu "BENGÜ" yayınları brendi ilə oxuculara təqdim olunan "Azərbaycan ədəbiyyatı"nın seçilən nəşrləri sırasına daxildir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməröğlunun rəhbərliyi ilə işıq üzü gören bu nəşrlər türk dünyasının görkəmli yazıçı və şairlərinin əsərlərini təqdim edir.

Qeyd edək ki, indiyədək Leyla Əliyevanın "Dünya yuxutək əyir..." şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehrandə farsca, Daşkənddə özbəkçə, Londonda ingiliscə, "Ulduzlar göylərdə düzülseydi sırayla" kitabı Moskvada rusca, Minskə Belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, şairənin "Mənə güc ver, Allahım", "Elegiya", "Tək deyilsən", "Sevgi və nifrət", "Kor olmuşam", "Şeirim", "İnsanlar", "Getmə", "Bakı" və digər

şeirləri təkcə yuxarıda adları çəkilən kitablarda yox, həm də müxtəlif ölkələrdə zaman-zaman dərc olunan ədəbiyyat jurnalları və qəzetlərində poeziyasevərlərə təqdim edilib.

Ankarada nəşr olunan "Sanki bir alovсан" nəşrinin redaktoru AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtıdır. Şeirlər tanınmış tərcüməçi, yazıçı Mətin Yıldırım tərəfindən Anadolu türkcəsinə uyğunlaşdırılıb.

"Sanki bir alovсан" şeirlər toplusunun ön sözündə oxuyuruq: "Leyla xanım həm rəsm, həm də şeir yaradıcılığında təbiət hadisələri ilə bağlı həssas hisslər nümayiş etdirir, özünün həyata real baxışlarıyla zəngin təxəyyülü arasında həzin bir harmoniya yarada bilir. Şairənin seçdiyi həssas mövzular və nümayiş etdirdiyi bədii təxəyyül oxucunu hədsiz duyğulandırır".

"Türk poeziyasında yeni bir ruh" sərəhəli ön sözdə Leyla xanımın poeziya yaradıcılığı ilə dünya şöhrətli nasirlərin bədii əsərlərində rast gəlinən maraqlı ifadə oxşarıqları müqayisəli şəkildə diqqətə çatdırılır. Məsələn, "Zaman" adlı şeirində şairə zamanın sürətli axarı barədə düşüncələrini cilalanmış ifadələrlə, incə çalarlarla təsvir edə bilib. Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyn məşhur "Çərpələng uçuran" əsərində zamanın sürətli axarından gileylənərək yazır: "Kaş ki, zamanı durdura bilərdim". Leyla Əliyeva isə zamanın çay kimi dayanmadan axmasını


Hara tələsirsən? Gizlətmə danış,
Bölerəm sırımı mən də səninlə.

Ürək, zaman, sevgi, gözəllik və digər mövzularda yazdığı şeirlər müəllifi poeziya səltnətinin axarına qoşaraq sonsuzluğa doğru aparır. Leyla xanım öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdırır. Misralardakı səmimiyyət sanki sapa düzülərək bir-birinə yol açır, özündən sonrakı ifadənin yoluna işıq tutur, nur ələyir. "Bakı" şeirində olduğu kimi:

Qərib ölkələrdə xatırlayarkən,
Olur ki, tökülər göz yaş səssiz.
Səni dərk etmədən, heyran qalırım...
Əgər dərk etsəm mən, dözmərəm sən-siz.

Ümumiyyətlə, Leyla xanımın toxunduğu bütün mövzular oxucunu duyğulandırır. O, poetik ustalıqla dünyaya boylanaraq, bütün qitələri, meşələri, dağları, çayları dolaşaraq istədiyini axtarır, hiss və duyğularını məharətlə ifadə edərək oxucularla səmimi ünsiyyət yaradır. İdeallıq, təmizlik, paklıq axtarışı Leyla xanımın poeziya yolunda işıqlı bir xətdir və onun bütün yaradıcılığında aydın görünür.

"Sanki bir alovсан" Leyla Əliyevanın indiyədək ən çox şeirinin toplandığı kitabdır. Heç şübhəsiz ki, şairənin türk ictimaiyyətinə ilk dəfə təqdim olunan şeirlər toplusu qardaş ölkədə həm poeziyasevərlərin, həm də bəstəkar və qiraətçilərin diqqətini cəlb edəcək.



dan, həyatın sürətlə dəyişməsindən narahatlığını belə ifadə edir:

Zaman, ayaq saxla, dayan bir anlıq,
Dayan, gözlə mənə, sözümü dinlə.

16 oktyabr 2019-cu il

Dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən, milli tələbatdan yaranır. Azərbaycanda milli mənafə və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib əməli özünün siyasi ideali, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən və milli tələbatdan irəli gəlmişdir.

Bu gün 1991-1993-cü illərin böhranlı, ağırlı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək, inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayın, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçurma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzde olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək, respublikanı kaos və anarxiya mühtindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtara, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxara biləcək yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz Ulu Öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustasının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzleşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

Ölkənin taleyinə biganə olmayan belə ziyalıları - sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzleşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətdən cana doymuş insanlar konstitusiyaya daxil edilməyi qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, da-hi strateqin yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdilər.

Ziyalılar baş verənlərə biganə qala bilməzdilər

Nəhayət, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalıları adından Ulu Öndərə - Heydər Əliyevə müraciət ünvanlandı. "91-lər" adı ilə yaranan hərəkatın məramı, məqsədi milyonlarla vətəndaşın Heydər Əliyevə olan ümumxalq etimadını və seçimini siyasi-ictimai cəhətdən təşkil etməkdən; onların Heydər Əliyevlə bağlı siyasi istək və arzularını, azad seçim hüquqlarını bərpa etməkdən; Azərbaycanın siyasi proseslərində Heydər Əliyevlə bağlı ümumxalq maraqlarına və milli mənafeyə dayaqlanan demokratik mühtiti və demokratik siyasi ənənələri yaratmaqdan; xalqla Heydər Əliyev birliyinin demokratikliyini və sarsılmazlığını, bu birliyin xalqın milli iradəsinə əsaslandığını bəyan etməkdən ibarət olubdur. Bu hərəkatın məqsəd və məramı Xalq-Heydər birliyinin tarixi, milli, siyasi həqiqət və sosial sifəti olduğunu geniş ictimai fikrə və sosial-siyasi rəyə daxil etməkdən, əsaslandırmaqdan ibarət idi.

Ölkədə yaraqmış kaos və özbaşınalıq respublikanı vətəndaş müharibəsinə sürükləyirdi. Belə vəziyyətdən sui-istifadə edən xarici ölkələrin casus şəbəkələri ermənilərlə və daxili pozucu qüvvələrlə əlbir olub, Azərbaycan ərazisində respublikalar yaratmaq planını həyata keçirirdi. Atrıq bu respublikaların xəritəsi də hazırlanmışdı. Azərbaycan, nəinki müstəqil dövlət kimi, bir respublika kimi də dünya siyasi xəritəsindən, tarixdən silinmək üzrə idi. Belə bir vaxtda xalqın yeganə ümidi, inamı, xilas, etimadı Heydər Əliyevə yönəlmişdi.

Xalqın Heydər Əliyevə siyasi dəstəyi, siyasi etimadı təşkilatlanmalı, Heydər Əliyevi siyasətçi və lider kimi dəstəkləyən siyasi çoxluğun partiyası yaradılmalı, Heydər Əliyev



bu partiyanın sədri, lideri olmalı idi. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyin siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi. Belə də olmalı idi. Heydər Əliyevin demokratikliyi, dövlətçilik təcrübəsi qanunların və xalqın rəyindən, millətin tələb və istəyindən, sosial sifətdən kənar hər hansı mübarizə metodunu qəbul edə bilməzdi. Elə bu proseslər zəminində, xalqın arzu və istəyini əks etdirən müraciət hazırlandı. Ziyalılar müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiya Sədrlik etməsinə xahiş edirdilər, bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar. Müraciətdə deyilirdi ki, Heydər Əliyev bu ümumxalq istəyinə razılıq verərsə, Azərbaycanın da xilas, bütün sahələrdə inkişafı, dövlətin möhkəmlənməsi reallaşa bilər. Ən əsası isə, ziyalıların bu tarixi müraciəti, əslində, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın gözgörəsi dağılmasına dözməyən Heydər Əliyev dühası vətənin dar günündə xalqın imdad və kömək səsine səs verdi.

Heydər Əliyev ziyalıların səsinə səs verdi

Nəhayət, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalıları adından Ulu Öndərə ünvanlanan müraciətə Heydər Əliyevin verəcəyi cavab xalq arasında ən çox gözlənilən xəbər idi. Heydər Əliyev Azərbaycan millətinin və dövlətinin xilas, yaşaması, inkişafı və gələcəyi naminə xalqın gözlədiyini bu cavabı verdi "Səs" qəzetinin 7 noyabr 1992-ci il tarixli sayında Ulu Öndərin ziyalıların müraciətinə cavabı dərc edildi.

27 İLLİK ZƏFƏR ÇAĞIRIŞI

91 ziyalının "SƏS" qəzetinə müraciəti müstəqil Azərbaycanın xilas tarixinin başlanğıcıdır

Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə, Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinmədiyini, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən Ümummilli Lider yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılsa, onun fəaliyyətində iştirak etməyə hazırım".

aradan qalxmasına, siyasi gerginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Yeni Azərbaycan Partiyası - 27: xalqa, dövlətə xidmət nümunəsi

İstənilən siyasi partiyanın taleyi, ilk növbədə, Onun ideyalarının ictimai dəyəri ilə şərtlənir. Zəngin həyat yolu keçən YAP ideyalarının xalqa daha cəlbədiçisi və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini son 27 ildə tam təsdiqləyib. YAP Heydər Əliyevin daxili və xarici siyasət kursuna alternativ görmədiyi kimi, bu stratejiyanı uğurla davam etdirəcək siyasi xadimi də, haqlı olaraq, Ümummilli Liderin komandasında müəyyənləşdirib. Bu inam, məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib. Son

Çağdaş dövlətçilik tarixində yeni səhifə - zərurətdən yaranan partiya

1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, Ulu Öndər yekdilliklə təşkilatə Sədr seçildi. Müstəqilliyə yenidən qovuşmuş Azərbaycanda milli mənafə və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs əməli özünün siyasi ideali, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi.

YAP-ın qısa müddətdə cəmiyyətdə hələdici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da, məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düşürdüğü fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət, məhz Heydər Əliyevdir. İyun ayının 9-da xalqın və o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat iqtidarının təkidli istəyi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin ona bəxş etdiyi fəvqəladəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqı vətəndaş qarşudurmasından, dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil oldu. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, kaos və hərəclik mühtininin

16 ildə YAP-a inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev partiyanın İdarə Heyətinin üzvləri ilə hələ 2004-cü il martın 11-də keçirdiyi görüşdə, bütün sahələrdə olduğu kimi, partiyanın gələcək fəaliyyətində də Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna əsaslanacağını bəyan etdi və fəaliyyəti ilə bu vədinə sadıqlığını tam təsdiqlədi. Həmin görüşdə YAP üzvlərinin qarşısına bir sıra yeni vəzifələr qoyan Prezident İlham Əliyev bildirdi ki, hər bir partiya üzvü Ümummilli Lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rolə malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimə partiya təşəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək".

2018-ci ildə YAP-ın namizədi kimi prezident seçkilərinə qatılan Cənab İlham Əliyevin xalqın yüksək etimadı ilə yenidən Azərbaycan Prezidenti seçilməsi isə, sözügedən təşkilatın cəmiyyətdə ciddi sosial dayaqlara malik olduğunu bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanı davamlı yüksəliş və tərəqqiyə aparən siyasəti davam etdirməklə yanaşı, cəmiyyətin hakim partiya inam və etimadını daim artırır.

RƏFİQƏ HÜSEYNOVA

YAP rəhbərliyi Horadizdə gənclərlə görüşdü

Əli Əhmədov: "İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq"

Düənə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Horadiz şəhərində gənc fəallarla görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova iştirak ediblər.



Horadiz şəhərində YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib

Oktabrın 15-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Onun sözlərinə görə, bu inkişaf Horadiz şəhərində də özünü ifadə edir.

Dövlət başçısının siyasətində əhalinin rihaf halının yüksəldilməsinin mühüm yer tutduğunu deyən Baş nazirin müavini qeyd edib ki, əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi də daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən qayğı böyük əhəmiyyət kəsb edir. "Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən sosial paketdə çox ciddi məqamlar özünün əksini tapıb. Bu insanların həyatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür, onların müavinətləri ardıcıl olaraq artırılır. Bütövlükdə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin ən aktual cəhətlərindən biridir. Məlumdur ki, bu günə qədər 300 minə qədər məcburi köçkün mənzillə təmin olunub, 110-a yaxın şəhərcik tikilib istifadəyə verilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz ifadəsidir"-deyə, Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini söyləyib ki, məcburi köçkünlərin maddi sıxıntılarının aradan qaldırılması üçün daim zəruri addımlar atılır. Amma onların mənəvi sıxıntısı var. Bu da həmin insanların doğma torpaqlarının erməni işğalı altında olmasındadır. "Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı "Qarabağ Azərbaycandır!" bəyanatını səsləndirməsi həm ermənilərə və onlara havadarlıq edənlərə ciddi mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqı səfərbər olunub öz torpaqları işğaldan azad etməyə qadirdir. Prezidentimizin siyasəti bundan ibarətdir ki, münafişlərin həlli ilə bağlı danışıqlar prosesi davam edirsə, problemin sülh yolu ilə həlli imkanları tükənməyibse bu imkanlardan sona qədər yararlanmaq lazımdır. Əgər sülh danışıqları nəticə verməyəcəkse, biz ordumuzun gücü ilə ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan vətəndaşları Prezidentimizin bu mövqeyini dəstəkləyir"-deyə, Əli Əhmədov bildirib.

Baş nazirinin müavini qeyd edib ki, bir müddətdir ki, bu tipli müşavirələr keçirilir: "Müşavirələrin başlıca məqsədi ərazi ilk partiya təşkilatlarının fəaliyyətini daha da gücləndirməkdir. Partiyamızın 750 minə yaxın üzvü, təxminən 8 minə qədər ərazi ilk partiya təşkilatında birləşib."

Müşavirədə qarşıda duran vəzifələrlə bağlı ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Əvvəlcə Horadiz şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb. Baş nazirinin müavini Əli Əhmədov və Milli Məclis sədrinin müavini Bahar Muradova sonra Heydər Əliyev Mərkəzinin ərazisindəki internet kafedə gənclərlə səmimi söhbət ediblər.

Füzuli Dram Teatrında keçirilən tədbirdə Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilib: "İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də, Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər".

Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözlediyini diqqətə çatdırıb.

YAP rəhbərliyinin gənclərlə görüşündə gəncliyi maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Rövşən RƏSULOV

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı - "Naxçıvan! - 95"

Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Azərbaycan cəmiyyəti də elm və təhsilə qovuşaraq müasir səviyyəyə gəlib çıxmışdır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqa müraciətində təhsil sahəsində görülən işləri "çox əhəmiyyətli iş" kimi dəyərləndirərək demişdir: "Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, ictimaiyyət yolunu tutmuşdur. Kütləvi sürətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzi-ni də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur". Bu inkişafda Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin də xüsusi xidmətləri vardır. Azərbaycana rəhbərliyinin bütün dövrlərində ulu öndər elm və təhsili daimi himayə etmiş, xalqın intellektual səviyyəsinin yüksəldilməsinin qayğısına qalmışdır.

Əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının



Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişaf və quruculuq siyasəti nəticəsində əhalinin maddi rifahı ildən-ilə daha da yaxşılaşmışdır. Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələri sırasında öz layiqli yerini tutması üçün digər sahələr kimi, təhsil də inkişaf etdirilmiş, təhsilalanların müasir bilik və bacarıqlara yiyələnmələri təmin olunmuşdur.

Ümummilli Liderimiz təhsilə üstün istiqamət verərək "Təhsil millətin gələcəyidir" deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev təhsilə "Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə" kimi yüksək dəyər verərək iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur. Bütün bunlar təhsilə yeni yanaşma tələb edir. Təhsil elə səviyyədə olmalıdır ki, o, insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə və cəmiyyətdə gedən

proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratsın.

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin inkişaf və tərəqqi strategiyasının layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən ölkəmizdə təhsilin inkişafına böyük önəm vermiş, onun müasir dünya standartları səviyyəsinə çatması üçün bütün imkanları səfərbər etmişdir. Bu gün Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrin və proqramların reallaşması birinci növbədə ölkənin kadr potensialından asılıdır. Bu potensialın formalaşmasında başlıca sahə isə təhsildir. Müasir dövrdə təhsilin rolu və əhəmiyyəti getdikcə artmaqdadır. Təhsil sahəsində əldə olunan uğurlar təkcə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə məhdudlaşmır. Təhsil islahatlarının həyata keçirilməsi istiqamətində atılan addımlar təhsillə bağlı dəyərlərin yeniləşdirilməsi, müasirləşdiril-

məsi və son nəticədə Azərbaycan cəmiyyətinin yeni keyfiyyətinə nail olunması üçün təhsil faktorundan istifadə edilməsinə şərait yaradır. Bu Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi ən böyük töhfədir. Ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqramlar və layihələr bütün ölkədə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında təhsilin, maarif və mədəniyyətin inkişafı Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə qırılmaz surətdə əlaqədar olub, bütövlükdə ölkəmizdə həyata keçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının məntiqi nəticəsi hesab edilməlidir.

Son 24 il ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər yaranıb. Dünənə qədər adı və ucqar bir əyalət mərkəzini xatırladan, işıqsız, qazsız qalan Naxçıvan son illər Şərqi, Avropanın inkişaf etmiş şəhərləri kimi yenidən qurulub, gözəlləşib. Təmli xalqımızın ümumilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdən qoyulan yeni həyat quruculuğu xətti uğurla davam etdirilib. 1995-ci il dekabrın 16-da birinci çağırış Naxçıvan MR Ali Məclisinin sessiyasında Ali Məclisin Sədri seçilən Vasif Talibov ulu öndərin quruculuq və inkişaf xəttinə sadiq qalaraq özünün gərgin əməyi və zəhməti, rəhbərlik bacarığı sayəsində blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına nail oldu. Ali Məclisin Sədri cənab Vasif Talibovun Muxtar Respublikaya rəhbərlik etdiyi bu illər ərzində təhsilin inkişafı üçün bütün şərait yaradıldı.

Muxtar Respublikada təhsilə dövlət qayğısı və diqqət birinci növbədə bu sistemin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və müasir tələblər səviyyəsində

yeniləşdirilməsində özünü göstərir. Naxçıvan MR-sı rəhbərliyinin sayları nəticəsində burada 300-ə yaxın dünya standartlarına tam cavab verən məktəb binası, məktəbəqəder və məktəbdənənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilmişdir. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilmiş, ən müasir elm və təhsil infrastrukturunu formalaşdırılmışdır. Şagirdlərin asudə vaxtlarının, onların intellektual səviyyəsinin və istedadlarının üzə çıxarılmasının səmərəli təşkili məqsədilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Muxtar Respublika Texniki Yaradıcılıq, Ekologiya Təbiiyyət, Tarix Diyarşünaslıq Mərkəzləri, Şahmat və Musiqi məktəbləri üçün yeni binalar tikilmiş və ya əsaslı şəkildə təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün onların istifadəsinə verilmişdir. Həmçinin Naxçıvan Texniki Kollecinin, Tibb məktəbinin binaları yenidən qurulmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və onun elmi tədqiqat institutları, 3 ali, 3 orta ixtisas təhsili, 215 ümumtəhsil, 5 peşə təhsili və peşə tədris mərkəzi, 22 məktəbəqəder, 44 məktəbdənənar təbiiyyət və təhsil müəssisəsi, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin dərslər, dərslər vəsaiti və bədii ədəbiyyatla təmin edilməsi də Muxtar Respublika rəhbərinin daim diqqət mərkəzində saxlanılır.

Göründüyü kimi, muxtar respublikanın təhsil mühitində böyük potensial cəmləşmişdir. Təhsildə informasiya-kommunikasiya

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı - "Naxçıvan! - 95"

texnologiyalarının tətbiqi genişləndirilmiş, məktəblər ən müasir informasiya avadanlıqları ilə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə, 4950-yə yaxın kompüter, ali və orta ixtisas təhsili müəssisələrində isə 87 elektron lövhə, 1500-ə yaxın kompüter dəsti müəllim, şagird və tələbələrə istifadəsinə verilmişdir. Naxçıvan Dövlət Universitetində ən müasir elektron təhsil şəbəkəsi yaradılmışdır.

Məktəb işi daim təkmilləşən işdir. Bu istiqamət nəzərə alınaraq məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanmış, qabaqcıl tədris metodlarının, o cümlədən distant təhsilin tətbiqində uğurlar əldə olunmuşdur. Müasir cəmiyyətdə distant təhsil, təhsilin yeni bir istiqaməti kimi özünü göstərməkdədir. Hazırda kompüter texnologiyasının və internetin təşəkkülü həyatın digər sahələrində olduğu kimi təhsildə də köklü dəyişikliklər yaratmışdır. Bu gün muxtar respublikada yaşayış məntəqələrinin 98,6 faizində geniş zolaqlı, 99,5 faizində isə simsiz internet xidməti göstərilir. Məktəblərdə quraşdırılan kompüterlərin isə 88,5 faizi internetə qoşulmuşdur. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilmiş, muzeylərlə muxtar respublikanın təhsil müəssisələri arasında interaktiv əlaqələr qurulmuşdur. Distant təhsilin üstünlükləri sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyasında da vacib element kimi nəzərə alınmış, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır.

Muxtar respublikada gənclərin müxtəlif peşələrə yiyələnmələri üçün peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində də tədbirlər görülmüş, son dövrlərdə 4 peşə liseyi və peşə məktəbi üçün binalar tikilmiş, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında texniki-peşə və sürücülük məktəbləri, Naxçıvan Regional Peşə Tədris Mərkəzi və Naxçıvan Şəhər Peşə Liseyi istifadəyə verilmişdir.

Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə məktəbəqədər tərbiyə və təhsil sisteminin təşkili də nəzərdə saxlanmış, son 24 ildə muxtar respublikadakı bütün uşaq bağçaları yeni və müasir binalarla təmin olunmuşdur.

Bu gün "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın tələblərinə əsasən azərbaycançılıq ideyalarına sadıq vətəndaşın yetişdirilməsi Muxtar respublika təhsilinin əsas məqsəd və vəzifələrindən biri hesab edilir. Bu mənada, heç şübhəsiz, azərbaycançılıq məfkurəsinin əsas qayasının və ideyasının gənc nəsə aşılınması, onların Vətənə, dövlətçiliyə, dövlət rəmzlərinə, ilk növbədə, Azərbaycanın Himninə və Bayrağına, milli-mənəvi dəyərlərə hörmət və sadıqlıq, ekstremist və düşmən qüvvələrə isə barışmazlıq ruhunda tərbiyəsi, xüsusilə də torpaqlarımızın bir hissəsinin işğal altında qaldığı bir vaxtda orduda xidmətin, vətənin müdafiəsinin şərəf və ləyaqət nümunəsi olması ideya-



sının təbliği və təşviqi məktəblərimizdə aparılan ideoloji işlərin vacib tərkib hissəsi kimi pedoqoji kollektivlər tərəfindən qəbul olunaraq bu istiqamətdə aparılan işlərdə uğurlara nail olunur. Təhsil müəssisələrinin ən vacib işlərindən biri də gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

Mənim rəhbərlik etdiyim Naxçıvan Qarnizonu tam orta məktəbi də bu məsələni daim diqqətdə saxlayaraq tədris prosesində, müxtəlif səpkili tədbirlər vasitəsilə bunu şagirdlərə aşılayır və inandırmağa çalışırıq ki, Vətəni sevmə, öz xalqına, vətəninə sadıq və onları mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənəli olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz məkandır və biz də bu vətən üçün yaranmışıq.

Naxçıvan MR-da şagirdlərin intellektual səviyyəsini yüksəltmək üçün görülən vacib tədbirlərdən biri də MR-nın bütün ümumtəhsil məktəblərində "Şahmat"ın bir fənn kimi şagirdlərə öyrədilməsidir. Bu, ona görə lazımdır ki, şahmat gənc yaşlarda məntiqli düşünmək qabiliyyəti formalaşdırır. Muxtar respublika rəhbərliyi tərəfindən şagird, tələbə və kursantların asudə vaxtlarının təşkili üçün təhsil müəssisələrində və onlardan kənarında yüksək səviyyədə bütün infrastruktur şəraitini yaradılıb. Bunlardan səmərəli istifadə etmək, təhsili mənəvi və fiziki tərbiyə ilə uzaqlaşdırmaq, şagirdlərin tefəkkürünü inkişaf etdirmək, sağlam nəsli yetişdirmək təhsil işçilərinin qarşısında duran vacib məsələ kimi qoyulub. Təhsil alanların sağlamlığı sağlam tefəkkürün formalaşmasında əsas amil kimi götürülməlidir.

Müasir təhsil sistemi üçün yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikanın tam orta məktəblərindən məzun olan gənclər ali məktəblərə ixtisas seçimi zamanı Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. 2018-ci ildə 1170 nəfər, yaxud qəbul olanların 76 faizi ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrini seçiblər. Başqa sözlə, Naxçıvanda yaşayıb, işləmək və təhsil almaq artıq burada yaşayan bütün insanların zəruri tələ-

rumlarda təmsil olunaraq haqq sözünü deməsi, təhsil sistemimizin dünyanın qabaqcıl təhsil sistemlərinə inteqrasiya olunması Heydər Əliyevin tarixi xidmətidir. Bu müdrik siyasətin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanımızı tanıtması dünya miqyasında ölkəmizə və xalqımıza olan inamın bəhrəsidir.

Ulu öndərimiz çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Onun 95 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, eyni zamanda Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz nümunəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 95 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da realıqdır ki, Nax-



batlarını ödəyən heyat standartına çevrilib.

Təhsildə yeni tələblərə uyğunlaşmaqda kadr hazırlığı da müasir infrastrukturun yaradılması qədər vacib və həssas məsələdir. Xüsusən məktəb, ailə və şagird üçbucağında təhsillə məşğul olan müəllimlərin üzərinə düşən məsuliyyətin artdığı bir zamanda vəzifəsini daha yaxşı yerinə yetirən, daim öz üzərində çalışmaqda dinamik gəncliyin inkişaf tələbinə cavab verə bilən, informasiya-kommunikasiya texnologiyalarından lazımcınca istifadə edib hər gün, hər saat artan yeniliklərə hazır olan kadrlara daha çox ehtiyac duyulur. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsil, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsi olmaqla, pedaqoqların bu vacib işdəki daşdığı məsuliyyəti də müəyyən edir. Pedaqoji kadrların işə qəbulunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilməsi də ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatının şəffaflığına zəmanət verir.

Sivil ölkə imici qazanan Azərbaycanın Avropa Şurasında və digər möhtəbər qu-

çıvanda son 24 ildə gedən inkişaf prosesləri, quruculuq-abadlıq işləri nəinki muxtariyyətin geridə qalan 71 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 minillik tarixində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim Naxçıvan Azərbaycan Respublikası Prezidentinin sədri olduğu "Caspian European Club"un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytingində ən yüksək ümumi bal toplayaraq birinci olub. Şübhəsiz, bütün bunlar həm muxtariyyətin bəhrələri, həm də aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Natiq Əhmədov
Azərbaycan Respublikasının
Əməkdar müəllimi,
Naxçıvan Qarnizonu tam orta
məktəbin direktoru

16 oktyabr 2019-cu il

“Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır

Milli Məclisin deputatı Cavid Osmanovun yap.org.az-a müsahibəsi

- Cavid müəllim, məlum olduğu kimi, hazırda gündəmin əsas mövzularından biri Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda etdiyi çıxış və çıxışında Qarabağ həqiqətləri, Ermənistanın işğalçılıq siyasətini tutarlı faktlarla bir daha ifşa etməsidir. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində bir sıra mühüm mesajlarla yadda qalıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə, onun sərəsəm bəyanatlarına tutarlı cavab verdi. Tarixi faktların təsdiq etdiyi kimi, SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Çox hallarda bununla bağlı ifadə edilən fikirlər subyektiv mülahizələrdən ibarət olmaqla qeyri-obyektiv xarakter daşıyır, reallığı əks etdirmir. Gerçəklik isə budur ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması göstərilmişdi, yeni ermənilərin bu qərarın Dağlıq Qarabağı kiməsə ötürmək üçün verildiyi iddiası doğru deyil - tamamilə yanlışdır. Məhz münaqişənin başlanması nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub. Yeni azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, hazırda da işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsinin yandırılmış torpaqlardan, dağıdılmış evlərdən, məktəblər və ictimai obyektlərdən ibarət olması aşkar reallıq kimi ortadadır.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə səbəb olub. Belə ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf



rayonlardan 1 milyon insan öz doğma torpaqlarından qovulub. Bununla yanaşı, son vaxtlar bu ölkənin baş naziri mütəmadi olaraq “münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın “xalqı” üçün məqbul olmalıdır”, - deyər fikir bildirir. Bu, tarixi və hüquqi reallıqların təhrif olunması ilə yanaşı, absurd yanaşmadan başqa bir şey deyil. Çünki Prezident İlham Əliyevin də bəyan etdiyi kimi “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşı tərəfə mesajdır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və öz torpaqlarını azad edəcək.

- Bu gün respublikamızda “Qarabağ Azərbaycandır!” hərəkatı böyük vüsət alıb. Sizcə, bu hərəkatın əhəmiyyəti nədən ibarətdir?

- “Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub. Bilirsiniz ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yeni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.

30 ilə yaxındır ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Yeni Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq işğalçı siyasətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərməli, işğalçı siyasətə son qoyulmalıdır.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yeni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” hərəkatı da xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədi daha da yaxınlaşdırır. Bu hərəkat artıq milli ideya səviyyəsində qəbul olunur. Bu fakt göstərir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətinə sahibdir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Bu ölkənin rəhbərliyi dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək!

- MDB Dövlət Başçıları Şurasının Aşqabaddə şəhərində keçirilən toplantısında da Prezident İlham Əliyev tərəfindən Ermənistanın dövlət siyasətinin mahiyyəti bir daha ifşa olundu...

- “Valday” Beynəlxalq Diskussiya Klubundakı tarixi çıxışından sonra cənab Prezident İlham Əliyev Ermənistanla növbəti zərbəni Aşqabaddə vurdu. Prezident İlham Əliyev Ermənistanla Qaregin Njdeyə abidə qoyulmasına diqqət çəkərək Ermənistanın faşizm ideyasına dəstək verdiyini bildirdi. Ermənistanla Qaregin Njdeyə abidə ucaldılması bu ölkənin necə terrorçu, işğalçı olduğunu göstəricisidir. Cənab Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur. Dövlət başçısının qətiyyətli çıxışı Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübut edilir ki, Ermənistan sülhün tərəfdarı deyil. Azərbaycan sülhün tərəfdarıdır, amma bu mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlər də bunun əyani sübutudur.

Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi əməlləri sırasında vəzifələrinin icrasında fərqlənmiş sərhədçilərin xidmətlərinin qiymətləndirilməsi və onların təltifləndirilməsi xüsusi yer tutur. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də Dövlət Sərhəd Xidmətinin aparatında bununla bağlı növbəti tədbir keçirilib. Xidmət rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilərlə görüşüb və yüksək təltifləri onlara təqdim edib.

Dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi “Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif edilib.

Çay süfrəsi arxasında davam edən görüşdə sərhədçilər əməliyyatın təfərrüatlarını məruzə edib, Vətənə xidmətdən şərəf və qürur duyduqlarını, dövlət sərhədinin toxunulmazlığını təmin etməyə, dövlət sərhədində hər hansı təxribatın qarşısını qətiyyətlə almağa hər zaman hazır olduqlarını vurğulayıblar. Onlar müddətli hərbi xidmətlərini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətində peşəkar xidmətə qəbul edilmək arzusunda olduqlarını bildiriblər.

General-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində dövlət sərhədinin etibarlı mühafizəsinin yüksək səviyyədə təmin olunmasını, bu istiqamətdə xidməti imkanların daha da gücləndirilməsi üçün ardıcıl işlərin davam etdirilməsini bildirib. Xidmət rəisi Azərbaycan sərhədçilərinin qəhrəmanlıq nümunələrinin şəxsi heyət arasında təbliğ edilməsi üzrə müvafiq göstərişlər verib.

“Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq”



“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPI) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.

linin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.

Himayəsində 18 yaşına çatmamış 3 övladı olan valideynə vergi güzəşti

Mövcud qanunvericiliyə görə, himayəsində 18 yaşına çatmamış 3 övladı olan valideynə vergi güzəşti varmı? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı maddəli işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Qohumluq dərəcəsi asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ar və ya arvadın vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Eyni zamanda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə görə, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (er), himayəçi və ya qəyyum maddəli işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.



Ermənistan faşizmi dövlət siyasəti səviyyəsinə qaldırır

Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində Ermənistanda faşist ideologiyasının qəhrəmanlaşdırıldığını, Qaregin Njdenin təmsalında, faşist təəssübkeşinə abidə ucaltmağın nümunəsində Ermənistanın bugünkü fəlsəfi baxışını dünyaya nümayiş etdirdi. Söhbət etdiyimiz müsahiblərimiz Prezident İlham Əliyevin tarixi çıxışı ilə Ermənistanı, onun başbilənlərini nokaut saldığını bildirdilər.

Millət vəkili Eldəniz Səlimov: “Rusiya XİN bəyanatında Ermənistanda faşizm xidmət edən satqına heykəl qoyulması pislənilib”



- Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməklə, Qarabağ münaqişəsinin həlli milli ideya və hərəkata çevrildi. Aşqabadda keçirilən MDB Dövlət Başçılarının Zirvə Görüşündə gündəlikdə olan Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının bu müharibədə fədakarlıq nümayiş etdirdiyi və ən əsası, Bakı neftinin müharibədə oynadığı roldan danışaraq, qələbədə Azərbaycanın da mühüm rolu olduğunu qeyd etdi. Ermənistanda isə faşist cəlladı, satqın faşistlərə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutunyana Yerevanın mərkəzində heykəl qoyulub. Dəfələrlə bu heykəlin götürülməsi ilə əlaqədar MDB ölkələrindən olan müharibə veteranları müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Qaregin Njde “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” şüarı ilə Böyük Vətən Müharibəsində faşizm xidmət etmişdir. Əgər biz burada MDB Dövlət Başçılarının Şurasının məhdud tərkibində iclasında iştirak ediriksə, onda Ermənistanın İrəvanın mərkəzində faşistlərə xidmət edən, sovet xalqına qarşı soyqırımı həyata keçirən Qaregin Njdeyə heykəlinin qoyulması Böyük Vətən müharibəsində şəhid olanların, iştirakçıların ruhuna bir ləkə olduğunu qeyd etməliyik. Paşinyan hakimiyyəti keçmiş rəhbərliyin Ermənistanı vurduğu qara ləkədən və rüsvayçılıqdan qurtarmaq üçün Qaregin Njdenin heykəlini sökməlidir. Faşizm xidmət edən, faşizmin qəhrəmanına MDB məkanında yer olmamalı, MDB-də Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş əsl qəhrəmanların xatirəsi əbədləşdirilməlidir ki, gələcək nəsillər də bunun haqqında dərin məlumata malik olsunlar. Paşinyan isə həmişəki kimi sərsəm çıxışı ilə iclas iştirakçılarına yalan, heç bir həqiqətə söykənməyən arqument gətirdi. Sonda isə Cənab Prezidentimiz onun bu arqumentlərini faş etdi, yalan olduğunu iclas iştirakçılarına nəzərinə çatdırdı. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin bəyanatında Müdafiə Naziri Soyqunun redaksiyası altında 12 cildlik nəşrdə də Er-

mənistanın faşizmə xidmət edən, satqına heykəl qoyulması pislənmişdir. Lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur.

Millət vəkili Tahir Rzayev: “Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın”



- Prezident İlham Əliyevin Aşqabadda MDB Dövlət Başçılarının Şurasının İclasında Ermənistanı qarşı kəskin çıxışı beynəlxalq aləmdə geniş rezonans yaratmış və dünya ictimaiyyətləri tərəfindən rəğbətlə qarşılanmışdır. Çıxışda bir neçə dəfə bildirilmişdir ki, Ermənistanın faşizmi bir qəhrəmanlıq kimi təbliğ etməsi yolverilməzdir və bu sülhsevər ictimaiyyətə hörmətsizlikdir. Çünki dünya faşizmin ağrıları, fəlakətlərini bu gün də yaşayır və o bəlalər, faciələr unudulmur. Ancaq Ermənistan faşizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla təcavüzkar əməllərindən əl çəkmir və yeni-yeni münəqişələrə zəmin yaradır. Ermənistan təcavüzkarıdır, bu dövlət bir çox xalqlara vaxtı ilə qənim kəsilən, minlərlə insanı qətlə yetirən kəndləri, şəhərləri viran qoyan cinayətkarlara milli qəhrəman imici qazandırır və ona heykəl qoyur, adını küçələrə, məktəblərə verir. Qaregin Njde ləqəbi ilə tanınan və alman faşizminə xidmət edən satqına heykəl ucaldılır. Prezident İlham Əliyev Ermənistanın bu mövqeyini ölkənin baş naziri Paşinyanın üzünə deməklə, belə bir təbliğatın bəşəriyyət üçün qəbul edilməz olduğunu göstərdi. Bildirdi ki, dünya ictimaiyyəti Qaregin Njdenin heykəlinin ucaltmasına əleyhinə çıxdığı bir halda, ölkə rəhbəri buna məhəl qoymalıdır. Əksinə, faşizmin təbliğatını daha da genişləndirir. Heykəl qoyularkən, Rusiyanın da etirazı nəzərə alınmadı, halbuki faşizmdən əziyyət çəkən ən çox rus xalqı olub. Ermənistan İkinci Dünya Müharibəsində Sovet İttifaqının tərkibində olmasına baxmayaraq, Qaregin Njde kimi faşist xislətli oğulları və qızları ilə ruslara xəyanət etmiş, onların qətlinə şərait yaratmış və özləri bu qırğınlarda, bilavasitə iştirak etmişlər. Yerevanda Qaregin Njdeyə heykəl qoyulması Rusiya xalqına, bu ölkədə yaşayan insanlara, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə hörmətsizlik və sayğısızlıqdır. Bu barədə vaxtı ilə Rusiya rəhbərliyi də öz sözünü demişdir. Ancaq çox təəssüflər olsun ki, Ermənistan buna heç bir reaksiya vermədi və faşistin heykəlini götürmədi. Prezident İlham Əliyevin çıxışı çox qətiyyətli, tarixi, həm də gözlənilən idi. Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın. Çünki ölkə rəhbərimizin sözləri dünya ictimaiyyətinin fikirləri ilə üst-üstə düşür və bəşəriyyət üçün tarixi əhəmiyyətə malikdir. Faşizmin dəhşətlərini gören və eşidən insan bəşəriyyətin gələcəyi naminə, heç vaxt onu təbliğ etməməlidir. Əgər o, bu yolu seçirsə, əlbəttə ki, insanlığa xəyanət edir.

GÜLYANƏ

Azərbaycan multikulturalizmi modeli elmi müstəvidə öyrənilir

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanımaq” təşəbbüsünün real həllini tapması məqsədilə BBMM-in aparıldığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verir. Xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur.

2020-2021-ci dərslər ilindən etibarən “Azərbaycan multikulturalizmi”nin tədris olunduğu xarici universitetlər sırasına Cənubi Koreyanın Hankuk Universitetinin də (Hankuk University of Foreign Studies) adı əlavə olunacaq. Beləliklə də, Multikulturalizm Mərkəzi 22-ci xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirəcək. Artıq universitet rəhbərliyinin təklifi müsbət dəyərləndirilib və BBMM ilə Hankuk Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. BBMM bu gündə dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirsə də, Hankuk Universiteti Koreyada bu istiqamətdə ilk ali tədris ocağı olacaq.

Qeyd edək ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin, öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz və ədəbiyyatımız, habelə, multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Yay və Qış Multikulturalizm məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da, öz növbəsində, tələbələrə stimül verən amillərdən biridir.

Azərbaycan multikulturalizmi modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması uğurla davam etdirilir və gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə universitetlərinin qoşulması mümkün olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Milli Məclisdə türk iş adamları ilə görüş olub

Oktabrın 15-də ölkəmizdə səfərdə olan Dünya Türk İş Şurasının nümayəndə heyəti Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə türk dünyasının siyasi və iqtisadi qüdrətinin gündən-günə artmasından qürur duyduğunu bildirdi. O deyib ki, Türkiyədə azərbaycanlı iş adamları, Azərbaycanda isə türk iş adamları uğurla fəaliyyət göstərirlər. Artıq Türkiyə və Azərbaycan iş adamları birlikdə üçüncü dövrlərdə iş qurur, tələyüklü məsələlərdə bir-birilərini müdafiə edirlər. Prezident İlham Əliyevin də dediyi kimi, “bir millətin iki diasporu olmaz” fikri həyatda öz təsdiqini tapmaqdadır. Deputatlar da çalışırlar ki, qanunvericilik sahəsində iş adamları üçün heç bir problem olmasın, onlar rahatlıqla fəaliyyət göstərə bilsinlər.

Dünya Türk İş Şurasının nümayəndə heyətinin rəhbəri Halim Mete türk dünyasının böyük iqtisadi potensiala malik olduğunu deyib və Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması ikitərəfli əməkdaşlığın daha da inkişafına böyük töhfədir. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılıb.



Bakıda “İsrael open” yarmarkası keçiriləcək

Oktabrın 27-də Bakıda “İsrael open” yarmarkası təşkil ediləcək. Nizami Kino Mərkəzində keçiriləcək yarmarkada İsrailin iqtisadiyyat və biznes, səhiyyə, sosial təminat, təhsil, ixtisas oriyentasiyası sahələrində imkanlar və perspektivlər barədə məlumat təqdim olunacaq. Tədbir çərçivəsində İsrailin müxtəlif sahə və strukturlarının nümayəndələri, proqramların koordinatorları, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri ilə görüşlər planlaşdırılır. Həmçinin iştirakçılar üçün təqdimatlar, mühazirələr, müsabiqələr, lotereya və İsrailə səyahət şansı təklif ediləcək.



16 oktyabr 2019-cu il

15-16 oktyabr hadisələrindən 16 il keçir

Xalqın dəstəyi mənfur qüvvələrin hakimiyyətə gəlməsinə imkan vermədi

Həmin gün Azərbaycan tarixi nə yaşadı? İtirilənlər, qazanılanlar... Bu 16 ildə nə dəyişdi? 16 il sonra, 16 il əvvəlki tarixə nəzər salanda, ümumi mənzərədə nələr var?

16 il öncə, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin ətrafında olanlar səslerini qorumaq üçün küçələrə çıxmışdı. Dağıdıcılıq, qarşıdurma yaratmaq istəyən bu qüvvələrin etiraz aksiyası hakimiyyət tərəfindən dağıdıldı.

QHT sədri Əvəz Həsənov deyir ki, dövlət başçısı İlham Əliyev hakimiyyətə gəlməyədi, bəlkə də, Azərbaycanın iqtisadiyyatı, ən əsası, infasukturu bu səviyyədə yüksəlməyəcək, inkişaf etməyəcəkdi. Təbii ki, ölkəmizin bugünkü inkişafı da olmayacaqdı.

Bəli, bu, realıqdır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən, Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində, 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə Prezidenti deyirdi: "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq". Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində, qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 min kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmənzilli binalardan ibarət komplekslər salınıb. İndiyədək 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə daha 6 minə yaxın ailə yeni mənzillərə köçürülüb. Bir neçə gün əvvəl - aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində bu kateqoriyadan olan 810 ailə üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verildi. Bu, sayca 103-cü belə qəsəbədir. İlk hesablamalara görə, 2019-cu ildə təqribən beş min köçkün ailəsi üçün yeni mənzillər tikiləcək. Prezident 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki nitqində islahatların yeni mərhələsinin anonsunu verdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq".

Bir il keçdi və fransız sosioloji-təd-



rəcək.

Müsavat eks-başqanının 2003-cü il "xatirələrindən" doğan faktlar

Bu ərəfələrdə Müsavat partiyasının sabiq başqanı, 2003-cü ildə yaradılmış "Bizim Azərbaycan" seçki blokunun rəhbəri İ.Qəmbər 2003-cü il 15-16 oktyabr hadisələri ilə bağlı müəyyən vacib məsələlərlə bağlı etiraflar edib. İ.Qəmbər bildirib ki, oktyabrın 16-na təyin edilmiş icazəsiz mitinqə qarşı "hakimiyyətin hərbi-texniki cəhətdən hazırlıqlı" olduğundan xəbərləri olub (?!-R.H.). Yeni İ.Qəmbər yaxşı bilirmiş ki, icazəsiz kütləvi aksiyaya keçirsə, partiyanın balkonundan aşağıya toplaşmış gözələri qızmış cinayətkarlara armaturlar, dəyənəklər ötürərsə, üsyan çağırışları edərsə, dövlət bu kimi qanunsuz əməllərin qarşısını alacaq. Bu kimi halı bilə-bilə, hadisələrin sonrakı gedişatını proqnoz etməyərək, İ.Qəmbər və radikal seçki blokunun digər təmsilçilərinin təşəbbüsüylə, 12 il əvvəl "Azadlıq" meydanında icazəsiz aksiyaya keçirildi. Nəticədə, çoxlu sayda insan kütləvi həbsi ilə müşayiət olunan hadisələr və s. arzuolunmaz məsələlər baş verdi.



qıqat şirkəti Azərbaycan respondentlərinə belə bir sual ünvanladı: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz? Sorğuda iştirak edən hər 100 nəfərdən 90,5-i sualı müsbət cavablandırır. Bu qiymətləndirmə üçün yetərincə arqument var. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iqtisadiyyat 3,2 dəfədən çox artıb, qeyri-neft sektorunun ixracında 4 dəfədən çox artım baş verib. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq, 44 milyard dolları ötürüb. Ölkəmizə 230 milyard dollardan çox sərmayə yatırılıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqəbatqabiliyyətliliyə görə, 35-ci yərə layiq görüb. Biz inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf göstəricisinə görə isə, üçüncü yərə yüksəlmişik. Budur, xalqın seçdiyi Prezidentin uğurları, tarixi nailiyyətləri!!! Eyni zamanda, sənaye və aqr sahə modernləşdirilir, şəhər və rayonlarda sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları yaradılır, ölkəmizə ən müasir texnologiyalar gətirilir. Ötən il Azərbaycanın üçüncü peyki orbitə buraxıldı. Həmçinin, "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışı oldu. Bu dəhlizin tərkib hissəsi olan TANAP layihəsi artıq fəaliyyətdədir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması ilə Azərbaycan özünü dünyada tranzit ölkə kimi təsdiqlədi. Bütün bunlar, sözün əsl mənasında, tarixi hadisələrdir. Həmin layihələr bundan sonra onilliklər ərzində Azərbaycana həm siyasi, həm də iqtisadi və maliyyə dividendləri gətir-

Ona görə də bu irsin qorunması üçün hamı məsuliyyət daşıyır".

AŞPA Avropa İttifaqına yəhudi irsinin qorunub saxlanmasının vəziyyətinin monitorinq mexanizminin yaradılmasında Avropa Şurası ilə əməkdaşlıq etməyi və irsin qorunması üzrə səmərəli könüllülük işinə görə mükafat təsis olunmasını təklif edib.

Müəllif yazır ki, plenar iclas AŞPA-nın vitse-prezidenti Səməd Seyidovun sədrliyi ilə keçib. Azərbaycan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olan S.Seyidov yəhudi xalqı və İsrail ilə Azərbaycanın sıx dostluğunun ən fəal tərəfdarlarından biridir. Plenar iclasda Azərbaycan nümayəndə heyətinin iki üzvü - deputatlar Sevinc Fətəliyeva və Rafael Hüseynov da çıxış edib.

Ağayeva yazır ki, Azərbaycan əhalisinin əksəriyyəti islam dininə etiqad edən dünyəvi dövlətdir. Bununla bərabər Azərbaycanda yəhudi icması əsrlərböyü mövcud olub və mövcuddur. Ona görə də Azərbaycan müsəlmanlarla yəhudilər arasında sülh baxımından gözəl nümunədir. Təəccüblü deyil ki, AŞPA-da diskussiyalarda Azərbaycan parlamentariləri xüsusi fəallıq göstərərək, Azərbaycanın müsbət təcrübəsi əsasında Avropada yəhudi mədəni irsinin daha ciddi qorunması təşəbbüsü ilə çıxış ediblər. Məqalədə Azərbaycanlı deputatların nitqlərindən sitatlar da verilir. Sonda müəllif yazır ki, bütün millətlər, dinlər və mədəniyyətlər qarşılıqlı hörmət və harmoniya şəraitində dinc yanaşı mövcud ola bilər.

Rafiq HÜSEYNOVA

"Jewish Journal": Avropa Şurası Azərbaycanın sədrliyi altında yəhudi irsi abidələrinin qorunmasına dair qətnamə qəbul edib

Amerikada çıxan "Jewish Journal" nəşrində Xocalı qırğınının canlı şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalə yəhudi irsinə aid obyektlərin qorunması barədə Avropa Şurasının qəbul etdiyi qətnaməyə və Azərbaycanda multikulturalizm ənənələrinə həsr edilib.

Müəllif yazır ki, adətən, xüsusilə son 20 il ərzində kütləvi informasiya vasitələrində müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər barədə yalnız pis xəbərlər yayılır. Dünyanın müxtəlif yerlərində və ya digər dinin nümayəndələri adından çox qan tökülüb. Adətən bu əməlləri törədən radikallar öz əməllərinin dini mətnlərin düzgün şərh edilməməsi və ya təhrif olunması ilə əsaslandırırırlar. Lakin D.Ağayeva qeyd edir ki, konfessiyalararası qarşılıqlı anlaşma baxımından yaxşı xəbərlər də rast gəlir və belə xəbərləri bölüşmək lazımdır.

Bir neçə gün bundan əvvəl Avropada bu səpkili xoş xəbər alınıb: Azərbaycandan İslandiya qədər 47 Avropa ölkəsinin hamısını birləşdirən, 820 milyona yaxın insanın yaşadığı ərazini əhatə edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) oktyabrın 4-də məxsusi olaraq bütün Avropada yəhudi mədəni irsinin qorunmasına həsr edilmiş plenar iclas keçirib. İsveçrə nümayəndəsi Rafael Kontun məruzəsi əsasında müvafiq qətnamə qəbul etmiş parlamentarilər bildiriblər: "Yəhudi mədəni irsi Avropada ümumi mədəni irsin ayrılmaz tərkib hissəsidir. Ona görə də bu irsin qorunması üçün hamı məsuliyyət daşıyır".

AŞPA Avropa İttifaqına yəhudi irsinin qorunub saxlanmasının vəziyyətinin monitorinq mexanizminin yaradılmasında Avropa Şurası ilə əməkdaşlıq etməyi və irsin qorunması üzrə səmərəli könüllülük işinə görə mükafat təsis olunmasını təklif edib.

Müəllif yazır ki, plenar iclas AŞPA-nın vitse-prezidenti Səməd Seyidovun sədrliyi ilə keçib. Azərbaycan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olan S.Seyidov yəhudi xalqı və İsrail ilə Azərbaycanın sıx dostluğunun ən fəal tərəfdarlarından biridir. Plenar iclasda Azərbaycan nümayəndə heyətinin iki üzvü - deputatlar Sevinc Fətəliyeva və Rafael Hüseynov da çıxış edib.

Ağayeva yazır ki, Azərbaycan əhalisinin əksəriyyəti islam dininə etiqad edən dünyəvi dövlətdir. Bununla bərabər Azərbaycanda yəhudi icması əsrlərböyü mövcud olub və mövcuddur. Ona görə də Azərbaycan müsəlmanlarla yəhudilər arasında sülh baxımından gözəl nümunədir. Təəccüblü deyil ki, AŞPA-da diskussiyalarda Azərbaycan parlamentariləri xüsusi fəallıq göstərərək, Azərbaycanın müsbət təcrübəsi əsasında Avropada yəhudi mədəni irsinin daha ciddi qorunması təşəbbüsü ilə çıxış ediblər. Məqalədə Azərbaycanlı deputatların nitqlərindən sitatlar da verilir. Sonda müəllif yazır ki, bütün millətlər, dinlər və mədəniyyətlər qarşılıqlı hörmət və harmoniya şəraitində dinc yanaşı mövcud ola bilər.

Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının Almaniyada sığınacaq tapmış tərəfdarları dünən Şimali Reyn-Vestfaliya federal əyalətinin Herne şəhərindəki türk kafelərinin birində dava salıblar. Terror təşkilatının 350 tərəfdarı əllərində Abdulla Öcalanın portretlərini və Avropa İttifaqı zonasında fəaliyyəti qadağan edilmiş PKK-nın rəmzlərini tutaraq türk kafesinin yanında icazəsiz nümayiş keçiriblər. Onlar türk ailələrinin, o cümlədən uşaqların sakitcə nahar etdikləri vaxtda özlərinin "qoçaqlığını" göstərməyi qərara alıblar.

AZƏRTAC xəbər verir ki, fəşistlik edən bu xuliqanlar kafeni darmadağın edib, pəncərələri və mebeli qırıb, uşaqlara hücum edib-

lər. Polis isə hücum edənlərə qarşı bir neçə cinayət işi qaldırıb, lakin bundan əvvəl baş vermiş belə hadisələrin təcrübəsi aşkar göstərir

PKK tərəfdarlarının özbaşınalığı və alman polisinin fəaliyyətsizliyi



ki, polis öz "sevimliliyi" barəsində heç bir konkret tədbir görməyəcək.

Dörd il bundan əvvəl Frankfurt-Mayn şəhərində bu cür icazəsiz nümayişlərin birində kürd ekstremistləri yoldan keçən bir türk hücum edib onu döyərək AZƏRTAC-ın

xüsusi müxbiri bu hadisəni kamera ilə çəkmişdi. Fotoşəkillərdə sifətləri aydın görünən başqınçıların şəxsiyyətinin müəyyən olunmasına türk icmaları kömək etdilər. Material Frankfurt polisinə göndərildi, o isə gözdən pərdə asmaq üçün bir qədər fəallıq göstərdi, lakin sonda, gözlənilməyən kimi, hər şeyi sakitcə ört-basdır etdilər.

AMİP-də nə baş verir?

Və ya Etibar Məmmədov sədrliyə geri dönərsə...

AMİP-in qurultayı öncəsi, partiyada müxtəlif ziddiyyətli fikirlər irəli sürülməyə başlayıb. Belə ki, son illər ölkənin siyasi gündəmində elə də fəaliyyəti görünməyən, hətta bir sıra ictimai-siyasi proseslərdən kənar qalan milli istiqlalçılar yenidən digər müxalifət partiyaları ilə müqayisədə, önə çıxmaq qərarını veriblər. Hətta bu yaxınlarda tədbir keçirərək, qurultayın vaxtını dəqiqləşdirib, bələdiyyə seçkilərində iştirakla bağlı qərar və rəcəklərini də açıqlayıblar.

Maraqlı məqamlardan biri də budur ki, partiyanın uzun müddətdir ki, sədr kreslosu boşdur və siyasi təşkilatın sədrinin kim olacağı ətrafında aparılan müzakirələr də nəticə vermir. Xatırlatmaq yerinə düşərdi ki, Etibar Məmmədovun rəhbəri postundan getməsindən sonra AMİP-ə çox az müddət başçılıq etmiş Yusif Bağırzadə belə, səhhəti ilə əlaqədar həmin siyasi təşkilata sədrlikdən imtina etmişdi. Məhz həmin ərəfədən başlayaraq, zaman-zaman E.Məmmədovun yenidən sədr olacağı ətrafında söhbətlər gəzməyə başlasa da, o, bu iddiaların əsassız olacağını bəyan edirdi.

Arzuxan Əlizadə Etibar Məmmədovun yenidən sədr olması ehtimalını istisna etməyib, özünün də sədrliyə namizəd olacağını bəyan edib



Bu arada, AMİP-in sədr əvəzi Arzuxan Əlizadə mətbuata açıqlamasında E.Məmmədovun yenidən sədr olacağı iddiasına maraqlı cavab verib, hətta bunun mümkünlüyünü dolayısı ilə etiraf edib. "Etibar bəyin aktiv siyasi fəaliyyətlə məşğul olmasına gəldikdə isə, bu, yalnız özünün şəxsi iradəsi və qərarına bağlı məsələdir" deyən A.Əlizadə demək olar ki, qapılar arxasında həmin məsələnin razılaşdırıldığını ehyam vurub. Ancaq buna baxmayaraq, Əlizadə özünün də sədr ola biləcəyi ehtimalını gizlətməyib. "Namizədlər bərabər təbliğat imkanları malik olsunlar deyərək, partiya sədrliyinə namizədlərin elan olunması yalnız qurultayın keçiriləcəyi tarix müəyyən olunduqdan sonra verilir. O səbəbdən də, özümün də namizədliyimi irəli sürəcəyimi bağlı sualı açıq saxlayıram" deyərək, öz namizədliyini irəli sürəcəyini istisna etməyib.

Bəs Etibar Məmmədov nə deyir?

Beləliklə, əvvəllər E.Məmmədov sədr olmayacağına bəyan etsə də, onun sonrakı açıqlama və fikirləri, əs-

lində, AMİP-ə rəhbərlik etməsində maraqlı olduğunu göstərməkdədir. O, vaxtilə siyasətdən getməsini, belə əlaqələndirib ki, AMİP-də gəncləşmə siyasəti aparılsın və yeni simalar meydana çıxsın. Lakin E.Məmmədovun getməsindən sonra AMİP-də digər müxalifət partiyaları kimi, demək olar ki, siyasi proseslərdən kənar qalıb. Ona görə də, "Mənim aktiv siyasətdən çəkilməyimin əsas səbəbi yeni və gənc siyasətçilərin üzə çıxması, yeni siyasi güc mərkəzlərinin yaranmasına imkan verməklə bağlı olub. Lakin təəssüf ki, hələ də buna nail olunmayıb" deyən E.Məmmədov, onu da bildirib ki, o, siyasətdən kənar deyil. Hətta təklif olarsa, sədrlik edəcəyini də bildirib: "Üzərimə vəzifə qoyulacağı, hər hansı bir iş təklif olunacağı, fikirlərimə ehtiyac yaranacağı, hər hansı bir məsuliyyətin altına girməklə bağlı təkliflər olacağı halda, mən həmişə hazırım".

Cavabdan da göründüyü kimi, E.Məmmədov ehtiyac yaranacağı halda, məsuliyyətin altına girəcəyini və bundan boyun qaçırmayacağını açıq şəkildə ifadə edib. Bu isə, həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu gün ənənəvi düşürgədə siyasi proseslərə qatılmaq gücündə olan heç bir siyasi güc yoxdur. Yerdə qalanlar isə, ya uzun illərdir ki, sədrlik postundan ikiəlli yapışıblar, ya da gedənlər yenidən geri dönərək, öz köhnə amplitudalarını işə salmağa çalışırlar. AMİP də bu sıradandır və hətta E.Məmmədovun AMİP-ə sədr olacağı halda, bu partiyanın hər hansı siyasi uğur qazanma biləcəyini demək sadələşmə olardı...

Rövşən RƏSULOVA

Oktaf Hacımusalı: "Sevinci narazı, Həbibin narazı, Arifi narazı..."

"Müsəvat partiyası qurultay keçirib və Arif Hacılı başqan olub deyərək Avropada oturan radikalın söyüş məşinləri və qeyri-söyüş məşinləri yaman narahatdır. Niyə?" Bu fikirləri Türkiyədə yaşayan jurnalist Oktaf Hacımusalı bildirib.

"Görəsən, bu partiya ilə Avropada oturan radikalın nə əlaqəsi var ki, bunlar qurultaydan sonra belə vaveylə qurublar?" sualını verən jurnalist həmin sualın cavabını belə izah edib. SİTAT: "Məsələn, eks-səfir Arif Məmmədovun nəyinə lazımdır ki, adası seçildəndən sonra Müsavatı nələrlə gözləyir? Axı ən yaxşı halda, eks-səfirin ən yaxşı danışa bildiyi mövzu xalqı xaos və anarxiyaya səsləmək olub. Ondan başqa heç nəyi düz-əməlli bacarmayıb. Ya da hamını Ə.Kərimlinin ətrafında birləşməyə çağırma bilər cənab Məmmədov. Ondan o tərəfi onluq deyil."



Ya da H.Müntəzir! A.Müntəzir də indiyə kimi qətiyyətlə belə məsələlərə qarışmayıb. Onun işi-gücü bir ara "elsever.biz", "tinsobeti" kimi saytıqlar yaradıb öz ələmində hamını təhqir etmək idi. Sonra "Meydan" TV çıxdı ortaya və Həbibin missiyası, azacıq da olsa, dəyişdi. Bu dəfə artıq o, ölkədəki proseslərlə bağlı dezinformasiyalar yaratmaq sifarişini almışdı".

"Ağalarının maraqları ilə ziddiyyət təşkil edən hər nə varsa, pisdir, maraqlar üst-üstə düşəndə isə, bravo!"

Bu kimi insanların hər birinin təfəkkürlərində gerçək diktatorluq və avtoritarizmin mövcud olduğunu qeyd edən O.Hacımusalı, həmçinin, bildirib ki, ümumiyyətlə, belə şəxslərin maraqlarında olmayan hər nə varsa, pisdir: "İçində qocaman bir diktator yatan birisi indi durub demokratiya ilə əlaqəli status yazır. Müsavat qurultayında baş verənləri demokratiyanın süqutu adlandırır. Çox maraqlıdır, Həbibin, daha doğrusu, onun əmrinə Müntəzir olduğu ağalarının maraqları ilə ziddiyyət təşkil edən hər nə varsa, pisdir, maraqlar üst-üstə düşəndə isə, bravo! Hər şey yolunda!"

"Əli "bəy" efirə qoşulanda, az qalırınsız çirtiq çalib oynayasınız, bu da, səbəbsiz deyil, bunu bilirik"

Jurnalist, ABŞ-dan sosial şəbəkələr vasitəsi ilə canlı yayımlar yayan Sevinc Osmanqızının da reaksiyalarına maraqlı münasibət göstərib: "Gələk Sevinc Osmanqızının reaksiyasına! Adamdan soruşurlar ki, sizin Müsavatla nə əlaqəniz, Sevinc xanım? Sizin ki, canlı yayıma ancaq Ə.Kərimlini qoşanda, çitçəyiniz çirtlayır və Əli "bəy" efirə qoşulanda, az qalırınsız çirtiq çalib oynayasınız, bu da, səbəbsiz deyil, bunu bilirik. Çörəyiniz, qrantınız ordan gəlir və Ə.Kərimli də, heç kimə sirr deyil ki, bu seçkilərdə T.Yaqublu dəstəkləyirdi. Amma müsəvatçılar ona dəstək vermədilər. Əli "bəyə" bağlı olan bəylər və xanımlar isə israrla T.Yaqubluya dəstək verərək, Müsavatı qarışdırıb, bir qüvvəni özələrinə tərəf çəkmək və bundan da liderləri üçün dividend əldə etmək üçün əldən-ayaqdan gedirlər. Necə deyirlər, dava yorğan davasıdır. Sevincin də, Arifin də, Həbibin də narazı olmasının da arxasında dayanan məqamlar, məhz elə budur..."

Rövşən RƏSULOVA

Rövşən RƏSULOVA

Tofiq Yaqublunun Arif Hacılnı təbrik etməsinin məqsədi

Yaxud Yadigar Sadıqlı niyə bunu etmədi?



başqan seçilməsi münasibəti ilə təbrik etdi və həmin təbrik heç də siyasi mədəniyyət, yaxud səmimiyyət göstəricisinə söykənmir. Əksinə, onun A.Hacılnı təbrik etməsi arxasında partiyada vəzifə bölgüsü marağıdır.

Arif Hacılnı Tofiq Yaqublu vasitəsi ilə AXCP sədri Əli Kərimliyə hansı jesti edir?

Daha dəqiq desək, T.Yaqublu məclis sədri olmaq eşqindədir və A.Hacılnı İ.Qəmbərin razılığı ilə onu həmin posta gətirəcəyini vəd edib. Bu isə sübut edir ki, T.Yaqublunun Müsavatın məhrəbən düşməni hesab edilən AXCP və "Milli Şura"da təmsil olunmasına baxmayaraq, onun kreslosu artıq hazırdır. Görünür, A.Hacılnı, məhz T.Yaqublu vasitəsi ilə AXCP sədri Əli Kərimliyə bir növ jest etdiyini sərgiləməyə çalışır, cəbhəçi sədrin yanında olan müsəvatçılara loyallıq münasibət nümayiş etdirildiyini göstərir. Ancaq Ə.Kərimli belə bir addımı qiymətləndirməklə yana-

şı, həm də T.Yaqublu əldən vermək istəmir. Hətta məlumatlara görə, T.Yaqublunun başqan seçilməyəcəyi halda, onun AXCP-yə transfer olunacağı, o cümlədən, sədr müavini postuna qədər gedəcəyi bildirilirdi. Ona görə də, A.Hacılnı da T.Yaqublunun AXCP-yə keçməməsi üçün ona məclis sədri vəzifəsini verəcəyini vəd edir.

Yadigar Sadıqlı "ADR"-ə gedir...

Bütün bunlar isə, göstərir ki, Y.Sadıqlıdan fərqli olaraq, T.Yaqublu hansı partiya olursa-olsun, orada yüksək post tutmaq marağındadır. İndi onun hansı partiyaya seçməsi öz işidir, amma fakt budur ki, onun marağı bellidir.

Y.Sadıqlıya gəlincə, onun istefa verdikdən sonra keçmiş müsəvatçıların, daha doğrusu, bundan əvvəlki qurultayda baş verən hadisələrdən sonra istefa verən Qubad İbadoğlunun yaratdığı "ADR" hərəkatına qoşulacağı xəbərləri gəlməkdədir. Buna görə onun Q.İbadoğlu və ətrafı ilə razılaşdığı məsələsi də gündəmə gəlməkdədir. Hər halda, bu qurultayda da Müsavatdan ciddi qopmaların baş verəcəyi faktı ortadadır və zaman-zaman partiyadan yarpaq tökümləri davam edəcək.

Rövşən RƏSULOVA

Müsəvat partiyasının ötən həftənin sonunda keçirdiyi növbəti qurultayı da, gözlənilməli kimi, səslə-küylü, qalmaqallı və qarşıdurmalar şəraitində keçdi. Yalnız başqan seçkisi deyil, eləcə də, məclis üzvlüyünə keçirilən seçkilərdə də saxtakarlıqların baş verməsi partiya daxili vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Məclis seçilə bilməyənlər partiyada avtoritar idarəçiliyin və qeyri-demokratik şəraitin mövcudluğunu bəyan edərək, rəhbərlikdən hesab soracaqlarını gizlətmirlər. Xüsusilə, Müsavatın eks-başqanı İsa Qəmbərin seçki və qurultay proseslərinə müdaxiləsi, onun növbəti dəfə seçilmiş başqana - Arif Hacılnıya aşkar dəstək göstərməsi, saxta yollarla rəhbər vəzifəyə seçdirməsi, istər-istəməz, illərini bu partiya haşr eləmiş müsəvatçıları kəskin şəkildə hiddətləndirib.

Yadigar Sadıqlının istefa verəcəyi gün elə də uzaqda deyil, hətta an məsələsidir

Artıq sosial şəbəkələrdə Müsavat partiyası, ironik olaraq, "İsəvat" adlandırılır, hətta başqanlıq namizədlərdən biri olmuş Yadigar Sadıqlı partiyanın siyasi ölümü üzvləşdiyini deyərək, "Facebook"da "başsağlığı" statusları yazır. Ümumiyyətlə, artıq Y.Sadıqlının Müsavat partiyasında başqan müavini postunda qalması mümkün görünmür və onun istefa verəcəyi gün, elə də uzaqda deyil, hətta an məsələsidir.

Fəqət, Y.Sadıqlıdan fərqli olaraq, digər namizəd - T.Yaqublu A.Hacılnı yenidən

16 oktyabr 2019-cu il


Siyasi mübarizədə yalan məlumat, dezinformasiya, və ya müasir terminologiya ilə desək, feyk xəbərlərin yayılması halları ilə, təəssüf ki, tez-tez rastlaşırıq.

Özü də müasir texnologiyalar sayəsində bu sahədə "çalışanlar" o qədər "peşəkarlaşdırılabilir" ki, bəzən, nəyin doğru, nəyin feyk olduğunu müəyyən etmək üçün uzun-uzadı təhqiqat aparmalı olursan. Amma artıq bir ildir sosial mediada dolaşan, absurdluğu ilə seçilən və bütün mənəvi baryerləri aşan bir xəbər var ki, öz sinizmi ilə başqa yalanları kölgədə qoyur. Söhbət Emin və Mehman Hüseynov qardaşlarının neçə vaxtdır gündəmdə saxlamağa çalışdıqları və hətta xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə səsləndirdikləri hadisədən - anaları, mərhum Firəngiz Hüseynovun ölümü ətrafında yaratdıqları söz-söhbətdən gedir.

Xatırladaq ki, ötən il iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş Firəngiz Hüseynova, təxminən 3 həftədən sonra vəfat edib. Mərhumun oğlu, hazırda Avropada yaşayan Emin Hüseynovun hadisə ilə bağlı elə ilk açıqlamalarında ana ölümü kimi ağırlıq bir olayın ətrafında qurulmağa başlanan şounun ilkin əlamətləri görünməyə başladı. "Anam xəstə deyildi, siyasi rejim anamı xəstə etdi" deyən E.Hüseynov, anasının ölümünü "siyasi qətl" adlandırdı.

İlkin mərhələdə, E.Hüseynov anasının ölümünü, bir növ, "mənəvi qətl" kimi təqdim edirdi və deyirdi ki, "mənəvi qətl"

Siyasi ambisiyalar üçün öz analarının ruhuna belə həqarət edənlər



göstərir. Etiraf edək ki, böyük qardaşından nümunə götürən Mehman da bu dəfə bizi təəccübləndirməyi bacardı. Ucuz şou yaratmaq, heç səviyyəsiz detektivlərdə belə rast gəlinməyən "konspiroloji nəzəriyyə" qurmaq üçün insan həyatının ən ağırlıq, ən faciəli hadisələrdən olan ana itkisindən istifadə etmək - bu, normal insanın anlama və qəbul edə biləcəyi davranış deyil. Bu, yalnız səni dinləyən insanlara deyil, haqq qovuşmuş ananın ruhuna da həqarətdir!

Amma, bu, hələ məsələnin yalnız mənəvi tərəfidir və Hüseynov qardaşlarının əxlaqından xəbər verir. Bəs məsələnin hüquqi tərəfi?

Emin və Mehman Hüseynovlar "ana qətl"ndən danışanda səsləndirdikləri yeganə arqument odur ki, Firəngiz Hüseynovun ölümünün səbəbi haqda onlara tibbi rəy verilməyib, prokurorluq orqanları və Səhiyyə Nazirliyi məsələni araşdırmayıb və nəticədə onlarda bu cür "şübhələr" yaranıb.

Bəs, Hüseynov qardaşlarını ana ölümündən siyasi şou qurmağa vadar edən "şübhələr" üçün doğrudanmı hər hansı əsas var? Bunu ayırd etmək üçün qısa təhqiqat aparmaq qərarına gəldik. Müraciətimizin nəticəsi olaraq, Baş Prokurorluq, Səhiyyə Nazirliyinin ekspert qurumlarından və digər aidiyyəti təşkilatlardan aldığımız məlumat və sənədlər göstərir ki, F.Hüseynovun ölümü ilə bağlı ortada, mərhumun oğullarının iddia etdiyi kimi, hansısa "məxfi" və "şübhəli" məqam yoxdur!


Emin Hüseynovun "Mehmanın həbsində ananın hər hansı xəstəliyi yox idi" iddiasına rəğmən, Hüseynova Firəngiz İbrahim qızının ambulator kartından görünür ki, o uzun illər ərzində hipertoniya, stabil gərginlik stenokardiyası, ürəyin işemik xəstəliyi və digər xəstəliklərlə bağlı ambulator müalicədə olub. Firəngiz İbrahimovnanın ilk ambulator qeydiyyatı 14.09.1981-ci ildə olub. Bu dövr ərzində o, dəfələrlə "follikulyar angina", "hipertoniya xəstəliyi", "iki tərəfli kataral bronxit", "qarının ön divarının stasionar müalicəsindən sonrakı ambulator müalicə", "ürəyin işemik xəstəliyi", "stabil gərginlik stenokardiyası" ilə bağlı ambulator müalicə alıb. Son qeydiyyatı 16.04.2018-ci ildə olub və o, xəstəxanaya yerləşdirilib.

Mərhumun oğullarının "ölüm səbəbi gizli saxlanılır" kimi absurd iddiasına rəğmən, Suraxanı rayonu qeydiyyat şö-

bəsi tərəfindən 11.08.2018-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamədə F.Hüseynovun ölüm səbəbi açıq şəkildə göstərilib - "ürəyin xroniki işemik xəstəliyi".

Hüseynov qardaşlarının "şübhələri" ilə bağlı müraciətlərinin cavabsız qalması, hüquq-mühafizə və səhiyyə orqanlarının heç bir araşdırma aparmaması haqda iddiaları da təsdiqlənmişdir. Suraxanı Rayon Prokurorluğundan bizə verilən məlumata görə, F.Hüseynovun ölüm faktı ilə əlaqədar dərhal araşdırma aparılıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 55/MEŞ sayılı, 30.08.2018-ci il tarixli rəyi ilə müəyyən olunub ki, mərhumun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, postinfarkt kardioskleroz, ürəyin işemik distrofiyası əlamətləri, koronaroskleroz və ağıciyərin toxuma daxili kiçik damarlarının trombozu ilə əlaqədar baş vermiş kəskin ürək-ağıciyər çatışmazlığı olub.

Beləliklə, aparılan araşdırma zamanı F.Hüseynova-



ölümünün hər hansı bir şəxsin ictimai təhlükə əməlinin - hərəkət və ya hərəkətsizliyin nəticəsi olması müəyyən edilməyib. Təbii ki, cinayət tərkibi olmadığına görə, prokurorluq orqanları cinayət işinin başlanmasına əsas görməyiblər.

Xüsusi ilə qeyd etmək lazımdır ki, bu haqda yekun rəy sentyabrın 3-də - mərhumun ölümündən cəmi 27 gün sonra verilib. Yəni, prokurorluq orqanlarının "aylarla məsələni araşdırmaması" haqda deyilənlər açıq yalandan başqa bir şey deyil.

Nəhayət, F.Hüseynovun oğulları ictimai rəydə belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya xəstəxanada onu xilas etmək üçün lazımı addımlar atılmayıb, həkim səhlənkarlığı olub və s.

Bu ittihamların da əsassız olduğunu anlamaq üçün Mərkəzi Neftçilər Xəstəxanasının gündəliyinə və İntensiv müalicə və müşahidə kartına nəzər yetirmək kifayətdir. Müalicənin gedişi, həkim rəylərinin operativ şəkildə, günbəgün qeyd olunduğu bu sənədlər həkim heyətinin ünvanına səslənən iradların da ədalətsiz və qərəzli olduğunu sübut edir.

Bir sözlə, sizə təqdim etdiyimiz bu faktlar və sənədlər Emin və Mehman Hüseynovların analarının ölümü ilə bağlı müxtəlif yerli və beynəlxalq tribunallardan səsləndirdiyi ittihamların nə qədər qərəzli və uydurma olduğunu aydın şəkildə göstərir.

Görünür, siyasi ambisiyalar naminə ananın ruhuna həqarətdən belə çəkinməyən insanlar üçün doğrudan da müqəddəs heç nə qalmayıb.



CƏHƏNNƏM ŞEYTANI...

RƏFİQƏ

Bu ad elə-belə yadıma düşmədi. Çünki bu adın altında 25 ildir ki, Azərbaycan xalqının gözünü döyənək edən o qədər zəhlətökən fərdlər dayanıb ki... Onlardan biri də, söz yox ki, AXCP sədri satqın, mənəviyyətsiz və cinayətkar Ə.Kərimlidir. Görünür, qarşısındakı bələdiyyə və ondan sonra gələn parlament seçkilərinə qədər və seçkilərdən sonrakı dövrlərdə də biz onun haqqında hələ çox yazacağıq. Nə qədər ki, özü siyasi səhnədən və xalqın qarşısından üzusu- lu getməyib, o vaxtdək yazacağıq. Çünki bu fərd, bilavasitə bir cəhənnəm şeytanıdır ki, yapışıb millətin ətəyindən əl çəkmir ki, çəkmir. Yaxşı deyiblər ki, adamda abır-həyə yaxşı şeydir. Ancaq abır-həyənin oluması üçün, insanda qərek bir balaca vicdan da olsun. Həmin vicdan isə, bu gün hakimiyyətə gəlməkdən ötrü bütün çirkin əməllərə əl atmağa hazır olan satılıb-satan Ə.Kərimlidə, əsla, yoxdur!

Bir halda ki, özünün "lider" olması üçün öz ağısaqqalının (Əbülfəz Elçibəyin -R.H.) həyatına sui-qəsd edərək, onu zəhərləndirən hansı vicdanı gözləyəsən??!! Bilavasitə, Ə.Elçibəyin sayəsində əldə edilən partiyanın maliyyə fondunu oğurlayaraq mənimseyən oğrudan hansı abır-həyəni görəsən??!! Öz lideri xəstə ikən, ona Türkiyədən göndərilmiş 100 min dollarlıq maddi köməyi Kələkdən Bakıya oğru əlaltıları ilə qaçıran, həmin pulların vasitəsilə xəyanətkar "Yurd" qruplaşmasını Elçibəyə qarşı istiqamətləndirən şəxəfsizdən hansı əqidəni tələb edəsən??!! "Azadlıq" qəzetini ələ alaraq, məhz həmin mətbu orqanın səhifələrində "Əbülfəz Elçibəy siflis xəstəsidir, bu gün-sabahlıqdır", "Elçibəydən daha lider olmaz", "Elçibəy müxalifəti çökdürəcəkdir...Ə.Kərimov olmasa idi" tipli yazılar dərc etdirən satqından daha hansı "kişiliyi" və "mərdliyi" axtarıb, üzə çıxarasan??!!

Bir sözlə, bu gün hakimiyyətə gəlmək uğrunda bütün çirkin əməllərə hazır olan Ə.Kərimli, həqiqətən də, antimillilik təhlükə mənbəyinə, parazitinə, amöbünə çevrilib. Çünki onun varlığı bundan o yana inkişaf etməyib. Əbəs yerə deyil ki, bu, həmin Ə.Kərimlidir ki, onun ən yaxın qohum-əqrəbəsi, əzizləri ondan imtina ediblər. Bu, həmin Ə.Kərimlidir ki, heç bir yerdə işləmədiyi halda, Allahın beş manat dövlət məaaşını almamış vəziyyətdə, ildə 80 min dolları (!!!-R.H.) özü kimi əxlaqsız parazit olan kiçik Türkelin təhsil haqqı üçün Londona göndərə-göndərə, onun təhsilini "başa vurdurdu". Arvadına Parisdə və Londonda brend parfüm malları satan dükanlar açdırdı. Sonra da, durub deyir ki, ondan "təmiz", ondan "saf", ondan "pak" adam yoxdur. Bəli, o özünü o qədər tərifləyib, göylərə qaldırır ki, eşidəndə, adamın başının tükü biz-biz durur.

Fəqət, hər şey göz qabağındadır. Hər kəs, yəni bilən bilir ki, Əli Kərimli millətə, xalqa və "cəbhəçilərə" qarşı o qədər xəyanətlər törədib ki, onun bu yolda tayı-bərabəri yoxdur. Ona görə də, arada AXCP-nin orda-burda tədbirlərini keçirən bu rəzil fərd Azərbaycan hakimiyyətinin, Azərbaycan dövlətçiliyinin üzərinə qara yaxmağa cəhd edərkən, unutmamalıdır ki, onun bu xalq qarşısındakı xəyanətləri unudulmayıb. Yaxşı olardı ki, cəhənnəm şeytanı olan Ə.Kərimli və onu müdafiə edən xəyanətkarlar sürüsü onun həmin xəyanətlərini etiraf etsinlər. Əks-halda, qanunamüvafiq qaydada onun özü Azərbaycan xalqının qarşısında cavab verməli olacaq. Gec, ya da tez, bu, baş verəcək. Bu, hətta sabah da baş verə bilər...

Azərbaycançılıq və milli azlıqların hüquqları

Ulu Öndər Heydər Əliyev millətçilik və dini dözümsüzlük ideyalarına qarşı azərbaycançılıq ideyasını irəli sürmüşdü. Azərbaycançılıq ideyasının praktiki mənası Azərbaycan dövlətçiliyinin, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunub-saxlanılmasını, əbədi yaşamasını özünün milli və vətəndaş borcu hesab edən insanların yetişdirilməsidir.

"Azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qarışığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.

Respublikanın ləzgi ictimaiyyəti ilə görüşdə Heydər Əliyev bir növ azərbaycançılıq ideyasının mahiyyətini açıqlayırdı: "Respublikamızın əhalisinin tam əksəriyyəti azərbaycanlıdır. "Azərbaycanlı" məfhumu çox genişdir. Düzdür, azərbaycanlıların milli kökünə baxsan, bir qismi o kökdən, bir qismi bu kökdən gəlib. Amma onların hamısı əsrlər boyu azərbaycanlı kimi formalaşmışdır. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, uda da, kumik da, başqası da, bütünlükdə, hamısı azərbaycanlıdır. Bu "azərbaycanlı" sözü bizi həmişə birləşdirir."

Ulu Öndər Heydər Əliyev həm də müasir şəraitdə Azərbaycan vətəndaşlarının əsas vəzifələrinin ölkədə milli həmrəyliyin, torpaqlarımızın bütövlüyünün qorunmasından ibarət olduğunu göstərmişdir: "İndi Azərbaycan Respublikası üçün, Azərbaycanın dövlətçiliyi üçün birlik, milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava-su kimi lazımdır. Biz gərək torpaqlarımızı müdafiə edək, gərək işğal olunmuş torpaqlarımızı geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək, Azərbaycanın müstəqilliyini qoruyub-saxlayaq."

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqlara və milli azlıqlara azərbaycançılıq kontekstindən yanaşma tərzi də diqqətçəkən proqramlardandır. Böyük rəhbər Azərbaycanın etnik əlvanlığını dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğıyla yanaşır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın, burada yaşayan hər kəsin doğma ata-baba yurdu, Vətəni olduğunu döndürür. O, eyni zamanda, Azərbaycan vətəndaşı olmağın, azərbaycanlı adı daşımağın məsuliyyətini dərk etməyi, Vətənə sədaqətlə xidmət göstərməyi tövsiyə edirdi.

1991-1993-cü illərin praktikası göstərdi ki, dövləti kortəbii, situa-

tiv şəkildə idarə etməyə, ictimai şüuru zorakılıqla ideologiyasızlaşdırmağa can atmaq nəyə gətirib çıxara bilər. Odur ki, ideoloji sistemi-cəmiyyəti mənən dirçəltməyə, onun yaradıcılıq potensialını gücləndirməyə, ictimai şüuru uğurlu dövlət quruculuğunun başlıca amilinə çevirməyə qadir struktur kimi qurmaq niyyəti Ulu Öndər Heydər Əliyev siyasətinin əsası olmuşdur. Cəmiyyət-dövlət sistemində insanın yeri və rolu barədə biliklərin məcmusu kimi, milli mənafehlərin daxili və xarici siyasət meydanında həyata keçirilməsinin çox mühüm mexanizmi kimi milli ideologiya yeni zamanın prioritetinə çevrilmişdir.

Söhbət "azərbaycançılıq" deyilən politoloji nəzəriyyədən, korporativ tipli vətəndaş cəmiyyəti yaradılması nəzəriyyəsiyəndən gedir. "Azərbaycançılıq" təliminin formalaşmasının səciyyəvi cəhəti Azərbaycan sakinlərinə, onların özlərini hansı dini cərəyana, milli mədəniyyətə, milli tarixə mənsub etməsindən asılı olmayaraq, bu adamların əksəriyyətinə xas olan ən ümumi cəhətlərin sintezindən ibarətdir. Bu cəhətlərdən ən mühümü olan "sinkretizm" onda təzahür edir ki, müxtəlif ənənələr cəmiyyətdə bir-birindən təcrid edilmiş şəkildə mövcud olmayıb, bir dövlətin, hətta bir ailənin həm tarixi, həm də gündəlik təcrübəsində

dolğunlaşmışdır. Düşünürük ki, indi "azərbaycançılıq," artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər.

Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək, onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü, həm də bundadır ki, o, fərdi maraqlar və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub-saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də mənə verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissinə gücləndirir, tənhalıq və qəriblik hissinə aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət və vahid xalq formalaşdırır.

Azərbaycançılıq dövlətimizin ərazisində yaşayan bütün millətlərin və etnik qrupların mənafehinə ifadə edir. Azərbaycançılıq-ideologiya kimi, müxtəlif etnik qrupların və azsaylı xalqların müdafiəsini nəzərdə tutan gəlişi gözəl sözlər deyil, onların mənafehinə uy-

Ulu Öndər Heydər Əliyev həm də müasir şəraitdə Azərbaycan vətəndaşlarının əsas vəzifələrinin ölkədə milli həmrəyliyin, torpaqlarımızın bütövlüyünün qorunmasından ibarət olduğunu göstərmişdir: "İndi Azərbaycan Respublikası üçün, Azərbaycanın dövlətçiliyi üçün birlik, milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava-su kimi lazımdır. Biz gərək torpaqlarımızı müdafiə edək, gərək işğal olunmuş torpaqlarımızı geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək, Azərbaycanın müstəqilliyini qoruyub-saxlayaq."


bir-birinə uyşur.

"Azərbaycançılıq" anlayışı milli siyasidiskursda, nisbətən yaxın vaxtlardan işlədilir. O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafehləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərle

ğün olan fəaliyyət proqramı, həyat və düşüncə tərzi, onların hüquq və azadlıqlarının qorunmasının təminatıdır. İstər azərbaycançılıq, istərsə də vətəncilik ümummilli mədəniyyətin bazaları hesab olunur.

Azərbaycançılıq ideologiyasının gücü, bir də ondadır ki, bu ideologiya vahid həmrəylik modelini əsas götürməklə, milli azlıqları həmin modelə zorla uyğunlaşdırmağı özünə məqsəd seçməmişdir. Başqa sözlə, azərbaycançılıq ölkəmizdə yaşayan milli azlıqların, etnik qrupların özünəməxsusluqlarını, nəinki arxa plana keçirmir, əksinə, onların dillərinin, dini etiqadlarının, adət-ənənələrinin, mədəniyyət və incəsənətlərinin qorunmasına, inkişaf etdirilməsinə hər cür şərait yaradır. Bu baxımdan, azərbaycançılıq Azərbaycanı özlərinə həqiqi və doğma vətən sayan insanların ideologiyasıdır. Onları ümumi Vətən və ümumi tale birləşdirir.

Vətəndaş cəmiyyəti quruculuğu dövlət ideologiyasının çevikliyini tələb edir, milli ideya isə, məhz belə çevik dövlət ideologiyasının manevr imkanlarından səmərəli istifadə etməklə daha sabit,

**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

stabil və əbədi dəyərlərin bazasında gerçək fakta çevrilir. Bünövrəsi qədim dövrlərdə qoyulmuş etnik və milli ideyanın Heydər Əliyev mərhələsi, məhz belə spesifik cəhətlərinə görə, həm dilindən, dinindən, milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının, həm də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının əbədi sərvətinə çevrilmişdir.

Azərbaycanda milli azlıqlara xalqın ehtiramı münasibəti və Ulu Öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə dövlət səviyyəsində qayğı haqqında çox danışmaq mümkündür. Amma ən başlıca cəhət budur ki, ilk dəfə, məhz Heydər Əliyevin rəhbərliyi ilə milli azlıqlara dövlət qayğısının əbədiyyətinə qanuni status verildi. Ölkə Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş Konstitusiyada dini etiqad azadlığı, siyasi birliklər, təhsil, mətbuat, mədəniyyətə aid demokratik, dünyəvi, unitar, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məramına uyğun olaraq, milli azlıqlara bir sıra əlahiddə səlahiyyət və imtiyazlar verməklə yanaşı, onların ölkənin bütün vətəndaşlar ilə tam eyni, bərabər hüquqlu statusları, birmənalı şəkildə, təsbit olundu. Yeni milli azlıqlara qayğının artıq konkret bir rəhbər iradəsindən asılılığı bitdi və bu işləyən mexanizm əsasında tənظیمə başlandı.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

YAP Şamaxı rayon təşkilatının seçki qərarlarının yığıncağı keçirilib



Dünən YAP Şamaxı rayon təşkilatının seçki qərarlarının yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək, partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. O, qeyd edib ki, seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyamızın Şamaxı rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara, eyni zamanda qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq.

Rayon təşkilatının sədri, onu da bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən məkrli qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq, ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: "Azərbaycan gücləndikcə, daxildəki "5-ci kolon" və xaricdəki mühacirlər adı ilə fəaliyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyasını daha da böyüdürlər. Onlar xaricdəki antiAzərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirərək alətə çevrilirlər." B.Abbasov bildirib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.

Yığıncağında bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Şamaxı rayon seçki qərarları seçki məntəqələrində fəaliyyət göstərəcək məşvərətçi və müşahidəçilərinin siyahısı təsdiq olunub, həmçinin, seçki qərarları üzvləri Tünzalə Yusifova, Mayıl Alcanov, Ağarza Bayramov, Altay Məmmədov, İlham Vəliyev və digərləri bir sıra məsələlərə baxaraq, müzakirə edib və müvafiq qərarlar qəbul edilib.

R.KAMALQIZI

Notr-Dam kilsəsi haqqında serial çəkiləcək

Fransanın "Vendome" şirkəti Paris Notr-Dam kilsəsində baş verən yanğın barəsində serial çəkmək qərarına gəlib. TASS agentliyi xəbər verir ki, film kilsədə jurnal tədqiqatları aparmış "The New York Times" qəzetinin məqalələri əsasında çəkiləcək.

Məlumatda bildirilib ki, serial 4-6 hissədən ibarət olacaq. "Vendome"un rəhbəri Filip Ruelle deyib: "Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq. Ssenariyə dəyişikliyin olması istisna deyil. Yanğınla bağlı yeni faktlar üzə çıxdıqca filmə əlavə olunacaq". Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın bu ilin aprelin 15-də baş verib.



ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Rüstəmli Könül Edil qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Yusifova Nuray Vidadi qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

16 oktyabr

Daşkəsəndə səyyar görüş keçirilib

Dünən ölkə başçısı Cənab İlham Əliyevin səyyar qəbullarla bağlı tapşırıq və tövsiyələrinə əsasən, Çaykənddə təşkil olunan görüşdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin işçiləri, rayon hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev kənd sakinlərini salamladıqdan sonra giriş nitqi ilə çıxış edib. O deyib: Əvvəlki səyyar qəbullarda olduğu kimi, bu gün Çaykənddəki görüşümüzün də əsas məqsədi kənd sakinlərini narahat edən məsələlərin həlli və vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənmək, qaldırılmış məsələləri daxili imkanlar hesabına operativ şəkildə yerində həll etmək, ehtiyac olduğu halda, Prezident Administrasiyasına - hansı ki, bu gün, rayonumuzun kursoru da bu səyyar görüşdə iştirak edir, lazımı məlumatları ona verməklə, aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Bu müraciətlərin



nəticəsi də olacaq. Bu gün Daşkəsəndə Dövlət Proqramına əsasən həm rayonun mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır.

Belə ki, Daşkəsənin ən ucqar dağ kəndlərinə ardıcıl şəkildə müasir yolların çəkilməsi, ən əsası Çovdar filiz emalı sahəsinin tikintisi, yeni məktəb binalarının tikintisi, qazlaşdırılma və elektrik təchizatının, irimiqyaslı su və kanalizasiya layihəsinin icrası sahəsində işlər davam etdirilir. Rayonumuzun kəndlərarası yollarına Daşkəsən-Əmirvar-Qabaqtəpə və o cümlədən, gördüyünüz kimi, Quşçu-Çovdar-Çaykənd avtomobil yoluna müasir səviyyədə asfalt örtüyünün çəkilməsi, Qabaqtəpə-astaf yolun-

da yeni böyük körpülərin tikilməsi, bütün bunlar, ölkə başçısı İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

Sizlərin hər birinizi ölkə rəhbərimizin etrafında, həmişə olduğu kimi, sıx birləşməyə, ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın daha da güdrətlənməsi naminə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıram.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Prezident İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların, o cümlədən, minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı həyata keçirilən tədbirlərin xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını vurğulayıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər qaz xəttinin çəkilməsi, yararsız elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı olub.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

Qəbul zamanı bir qrup gənc Yeni Azərbaycan Partiyasının fəalları Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev tərəfindən partiyanın üzvlük vəsiqələri təqdim olunub. Vəsiqə alan gənclər dövlətə sdaqətli olduqlarını və ölkə Prezidentinin apardığı siyasəti dəstəklədiklərini bəyan ediblər.

Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

RƏFİQƏ

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600